

QARABAĞ

AZƏRBAYCANDIR !



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 033 (6233) 20 fevral 2021-ci il Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

**Baş nazir: "Azərbaycan bütün
məsələlərdə daim Türkiyəni
dəstəkləyir"**



Bunu Baş nazir
Əli Əsədov dü-
nən Türkiyə-Azər-
baycan Birgə İqtisadi
Komissiya-
sının iclasından
sonra deyib. Baş
nazir bildirib ki, Azərbaycanla Türkiyənin iqtisa-
di tərəfdaşlığının böyük inkişaf potensialı var:
"Həm dünən keçirilən görüşlərdə, həm də bu-
günük iclas zamanı hər iki tərəf iqtisadi əlaqələ-
rin inkişafında maraqlı olduğunu təsdiqlədi.
Qarşılıqlı sərmaya qoyuluşu..."

Bax 3

**Mustafa Şentop: Naxçıvanın
strateji əhəmiyyəti artacaq**



Gələn həftə Türkiye parlamentində Xocalı soyqırımının 29-cu il-
dönümü ilə əlaqədar rəsmi sərgisi keçiriləcək "Türkiyə Böyük
Millət Məclisinin (TBMM) Türkiye-ABŞ
parlamentlərarası dostluq qrupunda

təmsil olunan 87 millət vekili ABŞ Senatının 54 üz-
vünün Türkiyə və Azərbaycan əleyhina müraciəti-
nə sərt şəkildə reaksiya verib bəyanat yaydı". "İki
sahil" xəber verir ki, bunu TBMM sədri
Mustafa Şentop Azərbaycanın...

Bax 3

**"Eurasia Review": Post müharibə
dövründə Cənubi Qafqazda sülh və
əməkdaşlıq tərəqqi və
rifaha gətirəcək**



"1993-cü ildə Türkiyə, yalnız Azərbaycana qardaş bir ölkə olduğu üçün deyil, həm də ədaletli yanaşması səbəbi ilə işğal siyasetinə görə Ermenistanla sərhədləri bağladı. Bu, Ermenistana həm siyasi, həm də...

Bax 7

Azərbaycan dünyada etibarlı tərəfdaş, regionda lider dövlətdir

Prezident İlham Əliyev:
"Azərbaycan
beynəlxalq aləmdə
güclü dövlət,
etibarlı tərəfdaş
kimi tanınır"



Bax 2

**"Siyasi dialoğun Azərbaycan modeli"
adlı silsilə görüşlər davam edir**

Siyasi dia-
loq mühiti-
nin ölkəmiz-
də dəstək-
lənməsi, ele-
cədə dialoq
məfhumunun
təşviqi məq-
sədilə Azər-
baycanda fərqli layihələr davamlı olaraq
reallaşmaqdadır. Görülən işlər sayesində
"siyasi dialoq" anlayışı öz...



Bax 4

**Sergey Markov: Qarabağın dirçəldilməsi
təkcə Azərbaycanın deyil, bütövlükdə
regionun iqtisadi inkişafına təkan verəcək**



Rusiya parlamenti-
lərinin Azərbaycana
səfəri rusiyalı sülh-
məramlıların işi ilə
tanış olmaq və azər-
baycanlı tərəfdaşlarla
dialog qurmaq məq-
sədi daşıyır. AZƏR-
TAC xəber verir ki, bu
barədə Rusiya Siyasi Araşdırma İnstitutunun direktoru
Sergey Markov Rusyanın "Nasionalnaya slujba no-
vostey" ("Milli xəber xidməti") informasiya agentliyinin
mətbuat mərkəzində təşkil olunan "Rusiyalı parlamenta-
rilərin Dağılıq Qarabağ..."

Bax 4

**Dilimiz
vüqarımız,
tariximiz və bu
günümüzdür**



Bax 10

**Abortların
artması
genefondumuza
ağır zərbə
vurur**



Bax 15

**Banişevskinin
saati hərraca
çıxarıldı!**



Bax 16



Azərbaycan dünyada etibarlı tərəfdas, regionda lider dövlətdir

Prezident İlham Əliyev: "Azərbaycan beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdas kimi tanınır"

Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməkə yanaşı, həmçinin, qonşu dövlətlərlə monolit birliyə və əməkdaşlığı malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyaset ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx integrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Bu nailiyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasetinin reallığıdır.

Ölkəmizlə əməkdaşlığın və tərəfdəşliğin getdikcə möhkəmlənməsinə Türkiye kimi güclü qardaş dövlətin - Ulu Önder Heydər Əliyevin dediyi kimi, "Bir millet, iki dövlət" tezisine əsaslanaraq yanında olması və onun atlığı istənilən addımı müdafiə etməsi, bir sözle, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiye münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəber verir. Həmçinin, dost ölkələrin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər - Rusiya, İran və Gürcüstanın və digər tərəfdas dövlətlərin, eyni zamanda, bir çox dövlətlər, beynəlxalq təşkilatların haqqımızı müdafiə etməsi Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 17 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasetinin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi güce malik olan ölkə kimi tanınır, sözüne etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır. Çünkü Azərbaycan mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə, bu sahədə geniş təcrübəyə malik bir dövlətdir.

"Biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırımalıyıq. Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir"

Prezident İlham Əliyevin bu sözləri beynəlxalq aləmin çoxsaylı nümayəndələrinin etiraf etdiyi, müsəir Azərbaycan həqiqətlərini ifade edən faktdır. Artıq elə bir beynəlxalq tribuna yoxdur ki, orada Azərbaycanda aparılan islahatlar haqqında xoş fikirlər səsləndirilməsin. Elə bir beynəlxalq rəy sorğusu keçirilən təşkilat yoxdur ki, öz hesabında Azərbaycanın irəliliyini göstərməsin. Bugünkü müstəqil Azərbaycan dövləti Ulu Önder Heydər Əliyevin hələ 1993-cü ilin payızında elan etdiyi "Hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu" kursunu uğurla davam etdirir. Həmin kursun mühüm tərkib hissələrindən olan əsas insan hüquq və azadlıqlarının qorunması məsəlesi ölkəmizdə öz müsbət həllini çıxdan tapmışdır. Prezident İlham Əliyev: "Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadıqdır. Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə, müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şürlü seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqlarının qorunması məsəlesi ölkəmizdə öz müsbət həllini çıxdan tapmışdır. Prezident İlham Əliyev: "Azərbaycan öz gücüne arxayın, bütün tərəfdəşlər ilə münasibətləri karşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmayışlı, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli bir regional amıldır. Bir sözə, müstəqil xarici siyaset kursu, mətbəətər beynəlxalq qurumlarda uğurlu təmsilçilik Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdas, regionda lider dövlət kimi nüfuzunu artırılmışdır.

"Bizim siyasetimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək"

Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasının əsas səbəblərindən biri də "Ən islahatçı ölkə" imici qazanmasıdır. Dünya Bankının "Doing Business 2020" hesabatına görə Azərbaycan öten ilə olduğu kimi, bu il də 20-ən islahatçı ölkələrin sırasında yer almış icmalının təqdimatında qeyd edilmişdi ki, son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar həyata keçirilib. Bu məsələ ilə bağlı danışan Prezident İlham Əliyev xatırlatmışdır: "Bizim siyasetimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları getirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməkdə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasetimiz var və bu, uğurlu siyasetdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddəti inkişaf strategiyasını təmin edəcəyik".

"Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır"

Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artırıb digər səbəbləri dövlət başçımız çıxışında aydın şəkildə demişdir: "Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm ki, elektrik enerjisinin əlcətanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçıları olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığı öz dəyərlə töhfəsini verir. Bize dünya miqyasında böyük nüfuz qazandıran amillərdən biri də ölkəmizin mətbəətər beynəlxalq təşkilatların ali səviyyəli tədbirlərinin keçirildiyi mərkəzə çevrilmesidir. Öten ayın son günlərində Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün keçirilməsi həmin tədbirlərin pik nöqtələrindən idi. Çünkü bu zirvə görüşündə özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin temsil olunduğu en böyük siyasi təsisat olan bir qurumun Yekun sənədi imzalandı və həmin sənədi təsdiqləyən dövlətlərin rəsmiləri Ermənist-



ni işgalçı ölkə kimi tanıdlarını etiraf etdilər".

"Ölkəmizin hərbi qüdrətinin güclənməsi də bizim beynəlxalq nüfuzumuzu artırın səbəblərdəndir"

"Respublikamız bu gün silah və hərbi sursat istehsal edən ölkələr arasındadır. Ağdəre, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işgalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinglərde güclü ordular sırasındadır", - deyən dövlət başçısı onu da bildirib ki, Azərbaycan bu gün beynəlxalq nəqliyyat mərkəzlərinin birləşdirilmək üçün çox fəal iş aparır. Bu istiqamətdə də böyük addımlar atılır, böyük sərmayə qoyulur. Dəmir yolu infrastruktur, avtomobil yollarının tikintisi, beynəlxalq aeroportun fəaliyyətə başlaması, dəniz nəqliyyatının müasirləşdirilməsi - bütün bunlar son illər ərzində görülmüş işlədir. Həmçinin, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun sürətlə artmasına səbəb olan amillərdən biri də "Kosmik aile"nin ən gənc üzvü olan Azərbaycanın bu istiqamətdə möhtəşəm qələbələrə imza atmasıdır. Bütün bu uğurlu nailiyətlər Azərbaycan Prezidentinin diplomatik siyasetinin göstəricisidir.

Göründüyü kimi, Prezident İlham Əliyev Qələbə Zəfərindən sonra ardıcıl olaraq Azərbaycanda yeni təyin olunmuş səfirlərin etimadnaməsinin qəbul etməsi, dəst ölkələrin rəhbərlerinin və şirkətlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin ölkəmizə səfərləri bir dəfə onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə sarsılmaz mövqə və nüfuz sahibidir. Dövlət başçısı, həmçinin qəbul zamanı onu da dəfələrlə vurğulayıb ki, biz yalnız dəst ölkələrdən olan şirkətləri dəvət

edəcəyik: "Mən artıq dəfələrlə çıxışlarında demisəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dəst ölkələrdən olan şirkətləri dəvət edəcəyik".

Bir sözə, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sisteminde güclü ölkə olması, nüfuzunun ilbəl artması tanınmış içümai-siyyəsi xadimlər tətəfinindən də etiraf olunur. Artıq Azərbaycan dünyada qalib, öz haqq işi uğrunda sona qədər mübarizə aparan ədalətli dövlət kimi qəbul olunur. Regionun lider dövləti kimi, baş verən istənilən məsələ ilə əlaqədar ölkəmiz maraqları nəzərə alınır. Dünyanın başı üzərini koronavirus pandemiyası alan zaman dövlət başçımızın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans şəklində COVID-19 pandemiyasına həsr olunmuş zirvə görüşlərinin keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Əslində, Azərbaycan bu təşəbbüsə çıxış edib problemi global səviyyədə müzakirəyə çıxarmaqla bir daha dünya üçün nümunə oldu. Bu, möhtəşəm Prezidentimizin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə malik şəxsidir. Kimi qəbul olundugu, ölkəmizin dünya birliyində reytinginin getdikcə yüksəldiyini bir daha təsdiqlədi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzun qazanılması qalib ölkənin fateh sərkərdəsi - Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasetin nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan öz gücüne arxayın, bütün tərəfdəşlər ilə münasibətləri karşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmayışlı, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli bir regional amıldır. Bir sözə, müstəqil xarici siyaset kursu, mötbəətər beynəlxalq qurumlarda uğurlu təmsilçilik Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdas, regionda lider dövlət kimi nüfuzunu artırılmışdır.

RƏFIQƏ KAMALQIZI

“Türkiyə işgaldan azad edilmiş bölgələrdə “Ağıllı şəhər” qurulmasına dəstək verəcək”

Dağılıq Qarabağda Azərbaycan bayrağının dalgalanlığı hər yerde işgalin izlərinin silinməsi və regionun əzəmətinin qaytarılması əsas vəzifəmizdir. Bu barədə Türkiye-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra keçirilən mətbuat konfransında Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

“Türkiyənin Ətraf Mühit ve Şəhərsalma Nazirliyi işgaldan azad edilmiş bölgələrdə “Ağıllı şəhər” modelinin qurulmasına dəstək verəcək. Bölgədə zərər görən tarixi abidələrin bərpasına da lazımi dəstək göstərilecek. Ermənistan Qarabağda qadın, uşaq demədən mülki şəxsləri qətlə yetirəndə beynəlxalq ictimaiyyət buna səssiz qaldı. Bizim qardaşlığımız zamana, şərtlərə görə dəyişmir”, - deyə F. Oktay vurgula-



Mustafa Şentop: Naxçıvanın strateji əhəmiyyəti artacaq

Gələn həftə Türkiye parlamentində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar rəsm sərgisi keçiriləcək “Türkiyə Böyük Millət vəkili ABŞ Senatının 54 üzvünün Türkiyə və Azərbaycan əleyhine müraciətinə sərt şəkildə reaksiya verib bəyanat yaydı”. “İki sahil” xəber verir ki, bunu TBMM sədri Mustafa Şentop Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

O bildirib ki, bəyanatda 30 iləndən artıqdır Azərbaycan torpaqlarının 20 faizini işgal edən, başda Xocalı olmaqla bir çox şəhərdə günahsız uşaq və qadınları qətlə yetirən təcavüzkar Ermənistanı qınamaq əvvəzine öz ərazi bütövlüyüünü qoruyan Azərbaycanı və beynəlxalq hüquqa görə onun yanında duran Türkiyənin tənqid edilməsinin təccübələ qarşılandığı eks olunub.

“Məsələ ilə bağlı Milli Məclisin Sədri xanım Sahibə Qafarova ile telefon danışığımız olub. 14 fevral 2021-ci il tarixində Milli Məclisin Senatın bəzi üzvlərinin ABŞ Prezidentinə ünvanlaşdırılmış məktubla bağlı bəyanatını böyük məmənuniyyətlə qarşılıqlı”, - deyə o vurgulayıb. M. Şentopun sözlərinə görə, gələn həftə TBMM və Azərbaycanın Türkiyədəki səfirliliyinin teşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar rəsm sərgisi keçiriləcək. TBMM sədri Naxçıvanın dehлизinin əhəmiyyətinə də toxunub. Türkiye parlamentinin sədri qeyd edib ki, Qarsdan çəkiləcək dəmir yolu xətti də Naxçıvanın strateji əhəmiyyətini artıracaq.

Türkiyə-Azərbaycan Sərmayə Fondu yaradılacaq

Pandemiya baxmayaraq, keçən il iki ölkə arasında ticarət dövriyyəsi 5 faiz artaraq 4,6 milyard dollar olub. SİA-nın məlumatına görə, bunu dünən Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib. Onun sözlərinə görə, iclasdan sonra imzalanan 138 maddədən ibarət protokol Azərbaycanın Qarabağda şanlı zəfərindən sonra Türkiyə və Azərbaycan Prezidentlərinin dünyaya verdiyi mesaja uyğundur.

“Məqsədimiz iki ölkə arasında ticarət dövriyyəsini 2025-ci ildə 15 milyard dollara çatdırmaqdır. Bu gün keçirilən toplantıda müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdik. Türkiyə-Azərbaycan Sərmayə Fondu yaradılması, külək və günəş enerjisi, yataqların birgə işlədilməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. 138 qərardan ibarət plan üzərinə razılışma əldə etdik. Tərcihli ticarət anlaşmasının əhatə dairəsinin genişləndirilməsi barədə razılığa gəldik. Niyətimiz gələcəkdə sərbəst ticarət sazişinin imzalanmasıdır” - deyə, F.Oktay vurgulayıb.



Estoniya parlamentinin Azərbaycan ilə dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümüne dair bəyanat qəbul edib

Statement of the Estonia-Azerbaijan Parliamentary Group

15.02.2021 / News from factions, News from associations

The Estonia-Azerbaijan Parliamentary Group expresses its heart-felt condolences to the Azerbaijani nation on the 29th anniversary of the Khojaly genocide. We share the pain of the Azerbaijani people about the Khojaly massacre, which meant the massacre of over 600 innocent civilians, including many children, women, and the elderly.

We condemn in the strongest terms the crimes against humanity committed against Azerbaijani civilians on the night between 25 and 26 February 1992. The perpetrators of this mass murder must be made accountable.

We welcome the termination of all the military activities between the Republic of Azerbaijan and the Republic of Armenia in the Nagorno-Karabakh region. We express our support for the efforts of the Republic of Azerbaijan towards lasting peace, integration, and development of the released territories.

Member of the Estonia-Azerbaijan Parliamentary Group

Estoniya parlamentinin - Riyqikoqu-nun Azərbaycan ilə parlamentlərəarası əlaqələr üzrə dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat qəbul edib. AZERTAC xəber verir ki, qrupun üzvləri Azərbaycan xalqına Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dərin hüznə başsağlığı veriblər. Bəyanatda bildirilir ki, Azərbaycan xalqı Xocalı soyqırımında 600-dən çox günahsız vətəndaşını itirib. Onların arasında çoxsaylı uşaq, qadın və yaşılı insan olub. “Biz dinc Azərbaycan xalqına qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədildimiz insanlığa zidd bu vəhşiliyin günahkarlarını qeyriyyətlə pisləyirik. Bu vəhşilik aktının günahkarları məsuliyyətə cəlb edilmelidir.

Azərbaycan və Ermənistan arasında Qarabağ bölgəsindəki bütün hərbi fealiyyətlərin dayandırılmasını alqışlayırıq. Azərbaycan Respublikasının davamlı sülh, integrasiya və azad edilmiş ərazilərin inkişafı istiqamətindəki səylərinə dəstəyimizi bildiririk”, - deyə bəyanatda vurgulanır.

Baş nazir: “Azərbaycan bütün məsələlərdə daim Türkiyəni dəstəkləyir”

Bunu Baş nazir Əli Əsədov dünən Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib. Baş nazir bildirib ki, Azərbaycanla Türkiyənin iqtisadi tərəfdəşliginin böyük inkişaf potensialı var: “Həm dünən keçirilən görüşlərdə, həm də bugünkü iclas zamanı hər iki tərəf iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu təsdiqlədi. Qarşılıqlı sərməye qoyuluşu bundan sonra da davam edəcək. Çünkü biz yatırımlar xalqlarımızın rifahına xidmət edir. Şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməkə bağılı sazişin təsdiqlənməsi xalqlarımızın bir-birinə dəha da yaxınlaşmasına səbəb olacaq. Pandemiyaya baxmayaraq, ötən il neqliyyat sahəsində də eməkdaşlığımız uğurlu olub”.



Baş nazir Əli Əsədov daha sonra qeyd edib ki, artıq işgaldan azad olmuş ərazilərdə yenidənquruma və bərpa işlərinə başlanılıb. Razılışmalar imzalanıb. Türkiyə şirkətləri inşastrukturun yenidən qurulmasına yaxından iştirak edir”.

Baş nazir bildirib ki, müxtəlif sahələrdə əməkdaşlığımız nəzərdə tutan bir çox sənədlər dünən keçirilən görüşlərdə imzalanıb: “Bu, çox tərəflə platforma gələcək üçün böyük perspektivlər vəd edir. Əminəm ki, bu gün keçirilən iclasın nəticələri ikitərəfli münasibətlərin inkişafına da təkan verecək. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyələr nəticəsində ölkələrimiz arasında münasibətlər ən yüksək seviyyəyə çatıb. Əməkdaşlığımız bütün sahələri əhatə edir. 2023-cü ilədək ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdəndir”. Baş nazir dünən və bu gün keçirilən görüşlərdə Azərbaycan torpaqlarının işgaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geo-iqtisadi realılıqla bağlı mübadiləsi apardıqlarını da bildirib.

Ceyhun Bayramov Avropa İttifaqı üzv ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Dünen xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Ai) üzv ölkələrinin Azərbaycan Respublikasındaki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-e verilən məlumatda görə, görüşdə nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə məlumat verib. Bölgədə yaranmış yeni tehlükəsizlik formatı, eləcə də yeni əməkdaşlıq imkanlarından bəhs olunub. Nazir Ceyhun Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən bu razılışmaya tamamile zidd olaraq, işgaldən azad olmuş ərazilərə terroru diversant qrupunun gönderildiyini Ai səfirlərinin diqqətinə çatdırıb və bu cinayet tərkibli əmələrin yolverilməzliyini vurgulayıb.

Nazir Ceyhun Bayramov, eyni zamanda Azərbaycanın Avropanın enerji tehlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi və bu layihənin Avropana coğrafiyasının genişləndirilməsi imkanları, həbələ Azərbaycan-Ai ikitərəfli münasibətləri və bu münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışqlara dair ətraflı məlumat verib.

Al-nin Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas təqdim edilən məlumatlara görə təşəkkür edərək, bu formatda dialoğun gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildirib. O, ikitərəfli münasibətlər, o cümlədən yeni Saziş imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdəşlik və yeni imkanların nəzərdən keçirilmesi, Şərqi Tərəfdəşlikçiçəsində əməkdaşlıq məsələlərini qeyd edib. Al-nin münaqışdən əziziyət çəkən insanlara humanitar yardımına istinad edən səfir, İttifaqın münaqışə sonrası prosesdə oynaya biləcəyi rol barədə ətraflı müzakirələrin aparılmasıın önemini vurgulayıb. Daha sonra nazir Ceyhun Bayramov Ai səfirlərinin çoxsaylı suallarını cavablandırıb.

Xanım Sofiyeva: Türkiyəli psixoloqlar indiyədək müharibədən zərər çəkmiş 512 vətəndaşa yardım göstəriblər



Müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan müharibə iştirakçıları, qazilər, şəhid ailələri, terrordan fiziki və mənəvi zərər görmüş vətəndaşların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə yanvarda Türkiyədən 20 klinik psixoloq və psixoterapevt ölkəmizə dəvət olunub. Onlar bu günədək Fövqəladə Hallar Nazirliyinin (FHN) psixoloqları ilə birgə Bakıda çalışırlar. AZERTAC xəber verir ki, bunu FHN-in Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb idarəti mayoru Xanım Sofiyeva fevralın 18-də jurnalistlərə müsahibəsində deyib.

X.Sofiyeva bildirib ki, indiyədək Azərbaycanın müxtəlif yerlərindən 112 - qaynar xəttinə zəng edib qeydiyyatdan keçmiş 512 vətəndaşa psixoloji yardım göstəribil, vətəndaşlara 990 psixoterapeutik seans keçirilib.

FHN-in şöbə rəisi diqqətə çatdırıb ki, fevralın 26-dan Vətən müharibəsində erməni terrorundan ən çox zərər gören Gəncə və Bərdədə də vətəndaşların qəbuluna başlanacaq. Elecə də o şəhərlərə yaxın bölgələrdə müharibədən zərər çəkmiş insanlar da psixoloqlara müraciət edə bilər. Psixoloq mütəxəssislərin qəbulu ödənişsiz həyata keçirilir. Bazar günü istisna olmaqla, heftə içi her gün saat 10:00-dan 17:00-dək vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulu Bakıda da dayandırılmır. Bərdə və Gəncə isə bu prosesin aparılması bir ay müddətində nəzərdə tutulub.



“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə görüşlər davam edir

Siyyasi dialoq mühitinin ölkəmizdə dəstəklənməsi, eləcədə dialoq məfhumunun təşviqi məqsədilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdır. Görülən işlər sayesində “siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq, siyasi təcrübənin ayrılmaz amilinə çevrilib.

AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik həkimiyəti ilə əlaqələr şöbəsinin müdürü Ədalet Vəliyevin ölkədə tanınmış politoloq və müvafiq sahədə ixtisaslaşmış QHT rəhbərləri ilə fevralın 19-da keçirilmiş “Siyasi dialoqun Azərbaycan modeli” adlı görüşü məhz mövcud istiqamətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan siyasetin davam kimi dəyərləndirilməlidir.

Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, səbitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formallaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qəcilməzdər və siyasi münasibətlər sistemine də sırayət edir. Dövlətimizin başçısının “Həsab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmışdan həyata keçirile bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünkü dialoq üçün tərəf-müqabilələr lazımdır ve ilkin təəssürat müsbətdir” - fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu cür yanaşma və nümayiş olunan siyasi iradə sayesində “dialoq məfhumu” Azərbaycanda siyasi dəyer statusuna qədər yüksəlmış olur.

“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə tədbirlər çərçivəsində təşkil olunmuş növbəti görüsədə tanınmış politoloq və siyasi şərhçilərlə yanaşı, ölkənin müvafiq sahədə ixtisaslaşmış qabaqcıl QHT rəhbərləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan şöbə müdürü Ədalet Vəliyev ölkə rəhbərliyi adından iştirakçıları salamlayaraq, şöbənin əsas fəaliyyət istiqamətləri və prioritetləri, Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən siyasi partiyaların canlanması və dayanaqlı demokratik ənənələrin formalşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib.

Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidarmüxalif dialoqunun davamlı şəkilde inkişaf etdiyini qeyd edən Administrasiya rəsmisi cəmiyyətin feal üzvlərinin, həmçinin vətəndaş cəmiyyəti institutlarının bu proseslərdə qabaqcıl mövqe tutmasının əhəmiyyətindən bahs edib. Qeyd olunub ki, dayanıqlı siyasi dialoq məfhumunun qorunması kontekstində isə obyektiv siyasi şərhərin, həmçinin maarifləndirmə və təbliğat işlərinin aktuallığı xüsusü olaraq artır. Bu mənada mövcud potensialların sefərbər olunması və müvafiq



sahələrin mütəxəssisləri ilə birgə müzakirələrin aparılması siyasi zərurətdir.

Öz çıxışını Prezident İlham Əliyevin “Növbəti illerde siyasi sistemin təkmilləşdirilməsi, müasirleşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önemli addımlar atılacaqdır” - fikirləri ilə davam etdirən Administrasiya rəsmisi siyasi münasibətlərde dialoq məfhumunun dəstəklənməsini, ilk növbədə, ölkə rəhbərliyinin dövlət quruluğu məsələlərində demokratik prinsip və ənənələrə sadıq qalmasından xəber verdiyini bildirib.

Dövlətin və cəmiyyətin inkişafında siyasi dialoqun rolunun təbliği və malik olduğu bütün müsbət təzahür formalarının aşılanması üçün Azərbaycanda tanınmış ictimai xadimlər tərəfindən mövzu ilə bağlı verilən şəhərlərdə obyektiv mövqeyin qorunması və dövlətçilik mövqelərdən çıxış etmesinin principial məsələ olduğunu qeyd edən Ədalet Vəliyev bildirib ki, Vətənə sadıqlıq və milli maraqlara xidmet bütün vətəndaşlarımızın əsas həyat amilinə çevrilмелidir.

Azərbaycanda yaşanan milli birlilik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan Büyük Qələbəni xatırladan Administrasiya rəsmisi Prezident İlham Əliyevin bununla bağlı fikrini səsləndirib: “Müharıbədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünkü bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işgaldən azad ediləsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduk. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Bu mənada siyasi dialoqun, eyni zamanda, cəmiyyətin çeviklik və mobillik kimi əvəz olunmaz keyfiyyətlərinin inkişafı prosesinə də təsir etdiyini qeyd edən Ədalət Vəliyev vurğulayıb ki, münasibətlər sisteminin məhz bu tərəfləri Azərbaycanda ən az tədqiq və təhlil olunmuş mövzulardandır.

Daha sonra dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu xatırladan şöbə müdürü hökumət tərəfindən mövcud istiqamətdə atılan qlobal təşəbbüs lərden danışır. Konteksti inkişaf etdirək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən mövcud istiqamətdə görülmüş işlər

haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən Milli Meclisin deputatları Elşad Mirbəşiroğlu “Azərbaycanda siyasi dialoq mədəniyyəti yeni inkişaf mərhələsində”, Musa Qasımlı “Diskussiya mədəniyyəti: keçilən yol, mövcud vəziyyət və perspektivlər”, Hikmət Babaoğlu “İctimai siyasi münasibətlər sistemi tariximizdə yeni plüralist əməkdaşlıq mərhələsi”, Cavanşir Feyziyev “Siyasi dialoqun zərurəti: Siyasi dialoq - milli təhlükəsizliyin mühüm elementi”, həmçinin tanınmış politoloqlar Eldar Namazov “Dəyişən dünyada milli birliyin və ölkə daxili dialoqun vacibliyi”, Fariz İsmayılov “Milli Həmrəylik və dialoq üçün təhsil platforması”, Tofiq Abbasov “Qarşılıqlı anlaşmadan təkamülə doğru”, Ruzif Qonaqov “Siyasi dialoq - Həmrəylik və Vətən müharibəsi”, Rauf Arifoğlu “Siyasi dialoq düşmənin informasiya təxribatlarına qarşı milli dırənişin əsası kimi” və Elşad Eyvazlı “Siyasi dialoqda medianın rolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Tədbirdə yekun sözü ilə çıxış edən Administrasiya rəsmisi Prezident İlham Əliyevin “Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol vermək, beynəlxalq müstəvəde keçmiş munaqışa ilə və inddi reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvüdürler. Bu məlumat o qurumlar çerçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq - biz bunu isteyirik” - fikirlərini səsləndirərək bildirib ki, dialoqun təzahür formalarından biri olan əməkdaşlığın nəticəsində ölkədə aparılan islahatların maksimal effektivliyi təmin olunacaq.

Dialoq ənənələri ilə zəngin olan Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı üçün bütün amillərin mövcudluğunu qeyd edən tədbir iştirakçıları mövcud istiqamətdə əməkdaşlığı hazır olduqlarını və öz fəaliyyətlərində mövzuya xüsusi diqqətin ayıracalarını bildiriblər.



Sergey Markov: Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına təkan verəcək

Rusiya parlamentarilərinin Azərbaycana sefəri rusiyalı sülh-məramılların işi ilə tanış olmaq və azərbaycanlı tərəfdəşlərlə dialoq qurmaq məqsədi daşıyır. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Siyasi Araşdırımlar İnstitutunun direktoru Sergey Markov Rusyanın “Natsionalnaya slujba novostey” (“Milli xəbər xidməti”) informasiya agentliyinin mətbuat mərkəzində təşkil olunan “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk sefəri” mövzusunda “Moskva-Bakı” telekorpüsünün gedisi zamanı bildirib. O qeyd edib ki, Rusyanın vasitəciliyi ilə Azərbaycan və Ermənistən arasında 2020-ci ilin noyabrında imzalanan Bəyanata riayət olunur, hər şey plan üzrə gedir.

Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasının gedisində yaranan problemlərdən danışarken ekspert erməni tərefinə minalanmış sahələrin xəritəsinə təqdim etməsinin zəruri olmasına qeyd edib. S. Markov deyib: “Dinc əhali və əsgərlər ölü. Minalanmış sahələrin xəritəsinin təqdim edilməsi - bu gün erməni tərefinə başlıca tələbdir. Əger insanlar minaları elə-bele səpələyiblərse və xəritə tərtib etməyiblər, mahiyyətə bu, hərbi cinayətdir”.

Eksperdin fikrincə, ikinci problem erməni milletçiləri tərefindən töredilə biləcək terror aktları təhlükəsidir. İfrat milletçi qruplaşmalar sülh sazişləri ilə razı deyillər. “Daşnakşutun” və “Sasna Tsrer” terror təşkilatları terror aktlarının keçirilməsində böyük təcrübəye malikdirlər.

Politoloq deyib: “Ermənistanda məşhur olan Qaregin Njde Üçüncü Reyxle əməkdaşlıq edib, Bolqarıstan ərazisində təxribatçı qrupların təşkil olmasına kömək göstərib. Bu təxribatçı qruplar körpüləri partlatmaq, bizim əsgərlərimizi öldürmək, obyektlərdə terror aktları törətmək üçün Qızıl Ordunun arxa cəbhəsinə dəstələr göndərildilər. Dağlıq Qarabağda Njdeyə həykel qoyulması, Ermənistanda onun həyəlinin hələ de qalması biabırılıqdır”.

S. Markovun sözlərinə görə, bu gün en vacib məsələ işğaldan azad edilmiş ərazilərdə kommunikasiyaların yenidən işə salınmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev regionun iqtisadi baxımdan dirçəldilməsi üzrə irimiqyaslı plan elan edib. Bunun üçün kommunikasiyaların bərpası vacibdir. O qeyd edib ki, Rusiya və Azərbaycan strateji tərəfdəşidlər və əsas məsələlər üzrə daim dialoqda olurlar.

Eksper特 satırladı: “Azərbaycan hökumətinin ambisiyalı planı var: işğaldan azad edilən əraziləri müsər iqtisadiyyatın vitrininə çevirmək. İndi bütün işlər layihə mərhələsindədir. Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına təkan verəcək. Azərbaycan hökuməti defələrlə bəyan edib ki, Ermənistənin və digər ölkələrin bu işə qoşulmasını gözləyir”.

S. Markovun sözlərinə görə, bu gün en vacib məsələ işğaldan azad edilmiş ərazilərdə kommunikasiyaların yenidən işə salınmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev regionun iqtisadi baxımdan dirçəldilməsi üzrə irimiqyaslı plan elan edib. Bunun üçün kommunikasiyaların bərpası vacibdir. O qeyd edib ki, Rusiya və Azərbaycan strateji tərəfdəşidlər və əsas məsələlər üzrə daim dialoqda olurlar.

Bundan başqa, Türkiye böyük Yaxın Şərqi regionunda əsas aktörlərdən biri kimi Azərbaycanı dəstəkləyib. Azərbaycan ilə Türkiye'nin qarşılıqlı münasibətləri sıx siyasi və hərbi ittifaqıdır və bu, Rusiya rəhbərliyi tərəfindən iki ölkənin xalqlarının suveren siyasetə ayrılmaz hüququ kimi qəbul edilir. Rusiya həm Azərbaycan, həm də Türkiye ilə çox yaxşı strateji tərəfdəşlik münasibələrinə malikdir. Türkiye'nin bundan sonraki ambisiyaları azad edilmiş torpaqlarda kommunikasiyaların bərpası və bu ərazilərin iqtisadi cəhətdən dirçəldilməsi ilə bağlıdır. Rusiya Türkiye ilə birgə coxqütbli sülhə nail olmaq, geniş Böyük Avrasiyada qarşılıqlı yardım məkanını inkişaf etdirmək kursunu seçib”.

Politoloq Ermənistanda bəzi qüvvələrin qiyamçı əhval-ruhiyyədə olması mövzusuna da toxunub. Onun fikrincə, Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanması hazırda mümkün deyil. S. Markov deyib: “Azərbaycan Orduyu erməni orduşunu üzərində sözsüz üstünlüyü malikdir. Hərbi əməliyyatlar yenidən başlanacağı təqdirdə, Azərbaycan Orduyu hücuma keçəcək və erməni qruplaşmalarını darmadığın edəcək. Bu halda qan su yerinə axacaq. Mən Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük humanizmini qeyd etmek istəyirəm. O, hərbi əməliyyatların dayandırılmasına razi oldu, bununla da minlərlə gəncin həyatını xilas etməyə imkan verdi”.

Politoloqun qeyd etdiyi kimi, erməni tərəfi hərbi əməliyyatların gedişində Qarabağ mühabibəsini Ermənistən ilə Azərbaycan arasında gedən mühabibə kimi təqdim etməye çalışır. “Bəzi qüvvələr indi də Rusyanın Azərbaycan və Türkiye ilə münasibətlərini pozmağa səy göstərirler. Onlar ümidi edirlər ki, ruslar Qarabağa gedərək bu regionda ermənilərin maraqlarını qoruyacaqlar. Bu, sülh razılaşmalarına çox böyük təhlükədir”, - deyə S. Markov vurğulayıb.



Əli Əsədov TANAP-in ofisində oldu

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Trans Anadolu Qaz Kəməri- TANAP-in Ankaradakı ofisində olub. Bu barədə SİA-ya Nazirler Kabinetindən məlumat verilib. Məlumata görə, TANAP-in Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti haqqında təqdimatla çıxış edib. Ə.Əsədov layihənin Azərbaycan və Türkiyə prezidentlərinin iradəsinin nəticəsində başa gəldiyini, hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.



Prezidentin təşəbbüsünün icrasında YAP yenə də ön sıradadır



Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını feda etmiş şəhidlərimizin ailələrinə, müharibə əllillərinə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. SİA-nın verdiyi məlumatə görə, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əllillərinə mərhəmətli qayğısı coxsayılı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdireləyiş hal kimi qiymətləndirilir.

Elə bunun nəticəsidir ki, şəhid ailələrinə, müharibə əllillərinə və veteranlarına hərtərəfli qayğı dünəyada nümunə kimi göstərilir. 44 günlük Vətən müharibəsində şe-

hid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən ardıcıl olaraq fərman və sərəncamlar imzalanıb. Hazırkı dövredə kimi dövlət şəhid ailələri, müharibə əllilləri və bu kateqoriyanın digər şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilərlə ilə təminatı, mülalığı, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezidentin tapşırığına uyğun olaraq bu kateqoriyanın şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Ümumiyyətlə, ölkəmizdə şəhid ailələrinə, müharibə əllillərinə göstərilən dövlət qayığının əhatə dairəsi kifayət qədər genişdir. Prezidentin aylıq təqqudū və digər sosial ödənişlər həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir. Bu istiqamətdə bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda şəhidin vərəsələrinə, müharibə əllillərinə sığorta

ödənişi və digər ödəmələr də edilir. Şəhid ailələrinin üzvləri və müharibə əllillərinin övladları təhsil haqqını ödəməkdən azad olunublar. Aktiv məşgulluq proqramlarının icrasında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyanın şəxslərə üstünlük verilir, eləcə də onların məşgulluğunun təmin edilməsi məqsədile bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilir. Şəhid ailələrinin üzvləri və müharibə əllilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra hallarda güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əllillərinin sosial müdafiəsinin dəha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da şəhid ailələri və Qarabağ qaziləri ilə bağlı mühüm sosial layihələr həyata keçirir. Fondu daim şəhid ailələrinin sosial problemlərinin həlliini diqqət mərkəzində saxlayır, onları sosial müdafiəsinin gücləndiril-

məsine öz töhfəsini verir.

Heydər Əliyev Fondu tərəfindən Qarabağ qazilərinin müalicəsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə qazilərimizin yüksək seviyyədə müalicəsinin aparılması, zərurət yarandıqda Türkiyəyə müalicəyə göndərilməsi təmin edilir və nəzarətdə saxlanılır. Fondu bu cür nəcib əməlləri cəmiyyətimiz tərəfindən rəğbətə qarşılanır.

Dövlətin şəhid ailələrinə və qazilərimizə qayığının daha bir nümunəsi isə "YAŞAT" Fondu nəzərdən yaradılması oldu. Prezident İlham Əliyevin fərmani ilə fondu yaradılması bu kateqoriyanın insanlara qayğını daha da gücləndirdi. Fondu Azərbaycanın ərazi bütövlüğünün müdafiəsi ilə əlaqədar əlliliyi müəyyən olmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad edilən ərazilərdə xidməti vəzifələrini yerinə yetirərək, həmçinin hərbi eməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasından iştirakı zamanı əlliliyi müəyyən olunmuş dövlət qurumlarının üzv-

lerine və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardımalar göstərir.

Bütövlükdə, fondun yaradılması Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin ərazi bütövlüğünün qorunması üçün canlarını qurban vermiş hərbiçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.

Prezidentin müvafiq tapşırığına əsasən, şəhid ailələrinin və Qarabağ əllillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyəti orqanlarında müvafiq şöbə də yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinə daha çəvik formada həll edilməsinə xidmət edir.

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da hər zaman şəhid ailələrinin və qazilərinin sosial problemlərinin həllinə həssaslıqla yanaşır. Bu istiqamətdə YAP müxtəlif layihələri həyata keçirməkdədir. Vətən müharibəsi başlanan vaxtdan isə partiya tərəfindən "Şəhid ailələrinə qayğı" aksiyasına start verilib. Aksiya hazırda da davam etməkdir.

"Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində YAP-in İcra Katibliyi və onun rayon (şəhər) təşkilatlarının nümayəndələri mütəmadi şəkildə şəhid ailələrini ziyaret edir, onların qayğıları ilə maraqlanır və maddi dəstək göstərirler. Layihə çərçivəsində bu günə qədər 1000-dən artıq şəhid ailəsi ziyaret olunub.

Şəhidlər bizim müqəddəs and yerimiz, qürur mənbəyimizdir. Onlar heç vaxt unudulmayıacaq, həmişə minnədarlıq duyuları ilə yada salınacaq, xatirələrinə dərin ehtiram bəsləniləcək.

Şəhidlərimizin ruhu həm də ona görə rahatdır ki, emanət qayub getdikləri doğmalarının - valideynlərinin, övladlarının yanında qüdretli Azərbaycan dövləti var. Şəhidlərin xatirəsi bize nə qədər əzizdir, onların doğmalarının, ailələrinin sosial rifahı, mənşiləməş şəraiti də bir o qədər dövlətimiz üçün önemlidir və daim diqqət mərkəzində saxlanılır. Bu sahədə ən gözəl nümunəni isə Azərbaycan Prezidenti ortaya qoyub. Prezident xoşməramlı, humanist missiyası ilə her kəsə şəhid ailələrinə, qazilərimizə münasibətin nəcə yüksək olmasını göstərir. Azərbaycan vətəndaşı, xüsusilə də ən həssas təbəqə olan şəhid ailələri, müharibə əllilləri bir daha şahidi olurlar ki, dövlət də, ölkənin lideri də hər zaman onların yanındadır, daim onlara sahib çıxb və bundan sonra da belə olacaq.

Ceyhun Rasimoğlu



Moldova KİV-ləri: Ermənistan Qarabağda minalanmış sahələrin xəritələrini Azərbaycana verməkdən imtina edir

Ermənistan Qarabağda minalanmış sahələrin xəritələrini Azərbaycana verməkdən imtina edir. Orada mina partlayışları nəticəsində dinc sakinlər həlak olur, dün-yə birliy işsə susur. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Moldovanın "NOİ.md", "AVA.md" və digər informasiya portallarında dərc edilmiş məqaləsində əksini tapıb.

Səfir yazır ki, keçən ilin noyabr ayında başa çatmış ikinci Qarabağ müharibəsində Azərbaycan 30 il ərzində erməni işğali altında qalmış qanunu torpaqlarını öz müzəffər lideri İlham Əliyevin və rəşadəti Azərbaycan Ordusunun sayəsində geri qaytarıb. İşğal illəri ərzində Dağlıq Qarabağ xarabaliğa əvərilib.

Qarabağın şəhərləri və kəndləri Hiroshima və Naqasakidə atom bombası partlayışından sonra yaranmış vəziyyətdindən daha pis görkəmdədir. Lakin ermənilər Qarabağı tərk etməzdən əvvəl oradakı məscidləri, qəbiristanlıqları, abidələri, məktəbləri, xəstəxanaları, yaşayış binalarını məhv etməklə, məşələri və tarlaları yandırmaqla kifayətlənməyib, heç vaxt yaşamadıqları əraziləri də minalayıblar. İndi, Azərbaycan özünün azad edilmiş torpaqlarında dinc həyat quruculuğuna başladığı bir vaxtda burada insanlar yene həlak olur.

Qüdsi Osmanov yazır ki, 2020-ci il noyabrın 10-dan bəri Qarabağda 14 Azərbaycan vətəndaşı, o cümlədən 5 hərbi qulluqçu və 9 mülki şəxs mina partlayışlarının qurbanı olub. 52 hərbi qulluqçu və 8 mülki şəxs müxtəlif dərəcəli xəsaretlər alıb. Azərbaycan tərefi erməni komandanlığının Qarabağda minaladığı sahələrin xəritəsini vermələrini dəfələrlə tələb edib, lakin rəsmi Yerevan hələ həmin xəritələri təqdim etməyib, halbuki surf humanizm baxımindan, döyüş əməliyyatlari başa çatanan dərhal sonra bu xəritələr Azərbaycana verilmeli idi.

Səfirin sözlərinə görə, Azərbaycanın hakimiyyət organları ölkə vətəndaşlarının zərər çəkməməsi üçün mümkün olan bütün tədbirləri görür. Məsələn, Prezident İlham Əliyev şəxsin vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş rayonlara səfərlərdən hələ çekinmələrini tövsiyə edib. Kütləvi informasiya vasitələri bu barədə daim yazır, dövlət organları videoçarxlar hazırlayaraq Qarabağa səfər etməyin təhlükəli olması barədə əhaliyə xəbərdarlıq edir. Lakin Yerevan bu xəritələri təqdim etməkdən imtina etdiyinə görə heç kəs onun üzərində məsuliyyəti götürmür. Dünya birliliyinin susması isə heç cür başa düşülmür və hiddət doğurur.

Q.Osmanovun sözlərinə görə, bu gün Azərbaycan rəhbərliyi Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının dinc yanaşı yaşaya bilmələri üçün əlindən gələni edir. Lakin bu, heç də asan məsələ deyil, çünki 1990-ci illərdə orada Azərbaycan vətəndaşları xüsusi amansızlıqla qətl yetirilib və şikət edilib, onların evləri yandırılıb, bu insanlar evsiz-əsiksiz qalıb və qəçqin vəziyyətinə düşüb. Birinci Qarabağ müharibəsi dövründə Xocalı soyqırımı törədilib. 1992-ci il fevralın 26-na keçən gecə törədilmiş bu dəhşətli faciə nəticəsində, əslində, heç bir təqsiri olmayan 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahił şəxs həyatını itirib. Aralarında 76 uşaq olan 487 nəfər yaralanıb, 1275 nəfər eśir götürülüb. 150 əsirin, o cümlədən 68 qadının və 26 uşaqın sonrakı taleyi barədə indiyə qədər heç bir məlumat yoxdur. Ermənilər işğal etdikləri bütün torpaqlarda azərbaycanlıları qarşı qırğınlara törədiblər. Belə faciələr arasında ən məşhuru Xocalı qırğınidir, lakin bir sira başqa şəhər və kəndlər də ermənilərin mənfur əməllərindən zərər çəkib.

Paruyr Ayrikyan: "Sumqayıt hadisələri Azərbaycan deyil, sovet rəhbərliyi tərəfindən təşkil olmuşdu"

1988-ci il Sumqayıt hadisələri Azərbaycan deyil, sovet rəhbərliyi tərəfindən təşkil olmuşdu. Trend-in məlumatına görə, bunu "Milli Özünüətin" Birliyinin lideri Paruyr Ayrikyan deyib. Qeyd edək ki, P.Ayrikyan 2013-cü ildə prezident seçimlərində namizədiyini irəli sürümüş P.Ayrikyanı qarşı sui-qəsd təşkil olmuş və o, bu hadisədə keçmiş sovet Dövlət Tehlükəsizlik Komitəsini (DTK) ittiham etmişdi: "Bunlar Sumqayıtda da qırğını təşki etmiş eyni qüvvələrdir. Onlar Sumqayıt qırğını təşkil edib bunda Azərbaycan xalqını ittiham etdi. Əlbəttə, onlar deyib, bilməzdi ki, bu hadisələri DTK təşkil edib. Onlar ən azı hansıa kriminal elementləri ittiham edə bilər, amma əksinə, qırğını Azərbaycan xalqının, hətta Azərbaycan dövlətinin əməli kimi qələmə verdilər. 1988-ci ildə isə Azərbaycan müstəqil dövlət deyildi. DTK-nin tam nezareti altında sovet sistemi mövcud idi. Bu hadisələrin SSRİ rəhbərliyi tərəfindən törədildiyinin sübutu kimi göstərmək olar ki, bundan sonra erməni xalqının nümayəndəleri Ermənistana köçürüldü. Oxsar hadisələr Ermənistanda da planlaşdırıldı".

Baş prokuror: "Erməni tacavüzünün nəticələrinin rəsmiləşdirilməsi prosesi davam edir"

Böyük zəfər qazandı - əgər Vətən mühərbi - sənəd dövründə oldu - əgər kimi, Ermənistən işgalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün prokurorluq orqanları üzərinə düşən vəzifələri layiqinçə yerinə yetirməye çalışırlar.

Belə ki, beynəlxalq aləmdə Ermənistən məsuliyyətə cəlb edil-

məsini təmin etmək üçün erməni tacavüzü ilə əlaqədar başlanılmış cinayət işləri üzrə zəruri sübutların toplanması, bu tacavüzün nəticələrinin rəsmiləşdirilməsi davam edir.

Trend-in məlumatına görə, bu nu Baş prokuror Kamran Əliyev "Milli Məclis" jurnalına müsahibəsində deyib. K.Əliyev bildirib ki, bu sahədə işlər 2 istiqamətdə görülür: "Birinci istiqamət cinayət təqibi,

ikinci istiqamət isə cinayət təqibində kənar qaydada kompensasiyaların ödənilməsi üçün müvafiq iddiaların irəli sürülməsidir. Cina-yət təqibindən kənar istiqamət dəha genişdir və Ermənistən silahlı birləşmələri tərəfindən faktiki vurulan zərərlə yanaşı əldən çıxmış geliri və digər bu kimi məsələləri də əhatə edir".

K.Əliyev vurğulayıb ki, 2020-ci il sentyabrın 27-dən başlayan mü-

haribədə erməni tacavüzü nəticəsində dəymisi ziyanın müəyyən edilmesi istiqamətindən dağıdılmış və ya zədələnmiş bütün tikililərə, obyektlərə prokurorluğun müstəntiqləri tərəfindən baxış keçirilir və nəticələri müvafiq qaydada rəsmiləşdirilir: "Bununla yanaşı, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərə, orada mövcud



olmuş mədəni, dini və digər obyektlərə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla baxış keçirilməsi və müvafiq sübutların toplanması davam etdirilir".

Ərdoğan: Otuz illik işğaldan sonra Qarabağın ana Vətəninə yenidən qovuşmasının sevincini ürəyimizdə hiss etdik

Türk dünyası olaraq geridə qoyduğumuz dövrə, koronavirus pandemiyası səbəbindən dostlarım və sevdiklərimiz daxil olmaqla bir çox insan itirməyin ağrısını yaşadıq. Ancaq, eyni dövrə, 30 illik işğaldan sonra Qarabağın ana Vətəni ilə yenidən qovuşmasının sevincini də ürəyimizdə hiss etdik. Azərbaycanlı qardaşları 44 gün davam edən şəhəri mübarizələri ilə böyük bir zəfərə imza atmaları münasibəti lə bir daha təbrik edirəm.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 1-ci Türk Dünyası Meteorologiya Forumuna məktubunda bildirib.

Məktubda deyilir: "Həm Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadığımız, Türk dünyasının müdafiədən diplomatiyaya, sehiyyədən əkinçiliyə, turizmdən enerjiyə qədər hər sahədə birlik, həm-



rəylik və bərabərliyinin vacibliyini göstərdi. Eyni dildə danişan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir 300 milyonluq çox böyük bir aile olduğumuzu bu vəsile ilə təkrar gördük. Aile üzvləri olaraq qarşısındaki dövrə esas məsuliyyətimiz bu əlaqələri gücləndirmək və aramızdakı eməkdaşlığı daha da artırmaq olmalıdır. "Türk Dünyası Meteorologiya Birliyi"nin yaradılması təşəbbüsünün bu istiqamətdə atılan mühüm bir addım olduğunu düşünürəm".

Türkiyə Prezidenti Forumun işinə uğurlar arzulayıb.

"Ermənistanda əhalinin artırılması üçün vasitələr tapılmalıdır"

Fevralın 1-dən Rusiyaya bərpa olunmuş ressylərdən və "Zvartnots" hava limanında nələrin baş verdiyini müşahidə edərək bunun böyük siqnal olduğunu deye bilərik. Deyə bilərik ki, bizi daha bir və yeni tariximiz ən nəhəng miqrasiyası gözəyir. 2018-ci ilin böyük entuziazmanın arxasında 2020-ci ilin böyük məyusluq gəldi - böyük erməni depressiyası". SIA xəber verir ki, bu barədə "Armnyus" televiziyanın "36.6" programının efrirdə erməni ictimai-siyasi xadimi Samvel Farmanyan və politoloq Armen Minasyan bildirib.



Kütləvi məyusluq, milli kimliyin itirilməsi, presedentsiz apatiya

Verlişdə çıxış edən Farmanyan bildirib ki, mövcud proseslər ölkəni tamamilə çıxılmaz vəziyyətə doğru sürükləyib və hələ də real çıxış yolları tapılmış. O, bildirib ki, ən ağır məsəle şərəfsizlikle imzalanan kapitulyasiya sənədidir. "Bu qara iş "artsax" (Qarabağ-R.R.) fəlakəti oldu - minilər ölenlər və yararalanınlar, 44 gün ərzində həyəsizcasına deyilən yalanlar, şərəfsiz kapitulyasiya, sonra isə Nikol Paşinyanın dişləri ilə öz kreslosundan yapışması", deyən Samvel Farmanyan əlavə edib ki, bütün bunların nəticəsində kütləvi məyusluq, milli kimliyin itirilməsi, presedentsiz apatiya və yaranmış mövcud vəziyyətdə bir çox insallarda miqrasiya etmek istəyi varındı.

"Əgər erməni xalqı vətənlərinin bu hissəsində öz mövcudluğuna zəmanət isteyirse Ermənistanda əhalinin sayının azaldılmasının deyil, artırılması yolları üçün vasitələr tapılmalıdır", deyən erməni ictimai-siyasi xadimi problemdən çıxış yolunu göstərərək bildirib.

Armen Minasyan: "2020-ci ildə Ermənistanda 36 min uşaq anadan olub, 35 min isə ölüb"

Politoloq Armen Minasyan isə öz növbəsində deyib ki, 2020-ci ildə Ermənistən tarixində ən pis demografik göstərici olub. Belə ki, ötən il Ermənistanda 36 min uşaq anadan olub, 35 min insan isə ölüb. "Rəsmi məlumatlara görə, hərbi əməliyyatlar başa çatıqdən sonra ekspertizaya 3500 cəsəd qalığı aparılıb, əgər dövlət doğruluk nümayiş etdirərsə və real ölüm göstəricilərin nəticələrini deyərsə bu zaman tarixdə ilk dəfə menfi artımı görmüş olarıq", deyən erməni politoloqu hesab edir ki, bu problemin yalnız bir hissəsidir və həmin menzərəyə başqa cinahdan baxılarsa, onda İrəvan da daxil olmaqla ölkənin digər ərazilərində de artımın izafə dərəcədə aşağı düşdüyüni görmək mümkündür.

Rövşən Rəsulov



Mübariz Qurbanlı: Azərbaycanda heç vaxt dini, irqi və etnik ayrı-seçkilik olmayıb

Fevralın 19-da BMT-nin mən-zil qərargahında qurumun iqtisadi və Sosial Şurasının (ECOSOC) "Bərabərliyə yeni baxış: Dayanıqlı inkişaf Məqsədləri üzrə fəaliyyət on illiyi çərçivəsində irqçılık, ksenofobiya və ayrı-seçkilinin hər kəs üçün aradan qaldırılması" mövzusunda nazirlərin iştirakı ilə virtual formatda görüşü keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin mətbuat xidməti AZERTAC-a verilən məlumatə görə, ECOSOC-un prezidenti Müñir Əkremiñ moderatorluğu ilə keçirilən və dünyada 20-dən çox ölkəsindən nümayəndələrin iştirak etdiyi videokonfransda BMT-nin Baş katibi Antoniu Quteronş açılış nitqində bildirib ki, 2020-ci ilin sentyabrında Birleşmiş Milletlər Təşkilatının 75-ci ildönümü münasibətə dün-yə liderləri zorakılıq, insan haqları pozuntuları, korrupsiya, marginalizasiya, hər cür ayrı-seçkilik, yoxsulluq və tecrid, həmçinin savadsızlıq, işsizliyin kök səbəblərini aradan qaldırma-ğ'a dair ümumi razılığı gəliblər. İrqçılıy qarşı müxtəlif beynəlxalq insan haqları sənədlərində, 2030-cu ildək davamlı inkişaf Gündəliyində, 75-ci ildönümü Beyannamesində və digər müvafiq sənədlərdə göstərilən tədbirlər bu gün həmşəkindən daha aktualdır. Eyni zamanda, Baş katib hər cür ayrı-seçkilinin, sistem bərabərsizliyinin əsas səbəblərini aradan qaldırmağın vacibliyinə toxunub.

Videokonfransda çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin sədri Mübariz Qurbanlı konfransın mövzusunun əhəmiyyətini vurgulayaraq qeyd edib ki, "Dünyamızın transformasiyası: 2030-cu ildək dayanıqlı inkişaf sahəsində Gündəlik" dən irəli gələn öhdəliklərin icrasının elaqələndirilmesi məqsədile Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2016-ci ildə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı Inkişaf üzrə Milli Əlaqələndirmə Şurası fəaliyyət gösterir. Müstəqil Azərbaycan dövlətinin ümumxalq referandumu ilə qəbul edilmiş Konstitusiyasında dünyəvi dövlət modeli təsbit olunub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi dövlət-din modeli dünyəvilik, tolerantlıq və multikultural dəyerləre söykenir. Azərbaycan çoxmilletli və çoxkonfesiyalı ölkədir.

Diqqətə çatdırılıb ki, əhalisinin eksriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, müxtəlif dini icmaların sülh və dostluq şəraitində birgə yaşadıq dövlət kimi Azərbaycan dini, irqi və etnik zəmində ayrı-seçkilik, anti-semitizmin heç vaxt qeydə alınmadığı ölkələr sərasında önemli yer tutur. Komitə sədri bildirib ki, daim dirlər və mədəniyyətlər arasında dialoqu təşviq, bù mövzuda keçirilən beynəlxalq tədbirlər ev sahibliyi edən Azərbaycanda hazırda qeydiyyatdan keçmiş dini icmaların ümumi sayı 963-e çatıb. Ölkə ərazisində 2 mindən çox məscidlə yanaşı, 14 kilsə, qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına aid tarixi kilsələr, 7 sinagog, Zərdüştlik dininə aid Ateşgah məbədi və müxtəlif dinlərə aid ibadət yerləri fəaliyyət göstərir.

Cənubi Qafqaz bölgəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasetinin, eyni zamanda, qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış etmesinin dialoqa və dinc birgəyəşayışa mane olduğu xüsusü qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və etraf 7 rayonunun işğalı zamanı Ermənistan tərefindən bu



ərazilərdə vandalizm akti törədilib, Azərbaycanın mədəni-dini irsi yerlə-yeksan edilib və ya deyişdirilib - məscidlər, ziyarətgahlar, kilsələr, qəbiristanlıqlar dağılılib və ya heyvan saxlanılan tövle halına salınıb, həmçinin tarixi Qafqaz Albaniyasına aid abidələrin daxili və xarici görkəmləri deyişdirilərək qırqırıyanlaşdırılıb. Təsadüfi deyil ki, bir sıra xarici jurnalistlər erməni vandalizminin qurbanı olmuş həmin yaşayış məntəqələrini "kabuslar şəhəri", "Kicik Xirosimə" adlandırıblar. M.Qurbanlı Azərbaycanın erməni işğalçıları üzərində Qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızda Ermənistən tərefində vandalizm aktlarına məruz qalmış tarixi-dini abidələrin dövlət tərefindən bərpa edilməsi prosesinin başladığını vurğulayıb.

Komitə sədri qeyd edib ki, Ermənistən xristian təssübəkəsiyinə nail olmaq məqsədile bu müharibədən xadimlərini cəlb edərək, onu dini müstəvədə təqdim etməye çalışıb. Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dinlərin, eləcə də 30 mindən çox erməninin de sərbəst yaşadığı, Bakının mərkəzində Erməni apostol kilsəsinin dövlət tərefindən qorunduğu hamiya melundur. Sonda komitə sədri hazırda dinlərin insanlara verecəyi əsas töhfə olan vəhdət və harmoniyanın təmin edilməsinin, dini liderlər tərefindən irqi, dini ayrı-seçkilik, ekstremizm və separatizmin tənqidinə yönəlmüş çağırışların vacibliyini bir daha konfrans iştirakçılarının diqqətine çatdırıb.

“1 993-cü ilde Türkiye, yalnız Azərbaycana qardaş bir ölkə olduğu üçün deyil, həm də ədalətli yanaşması səbəbi ilə işgal siyasetinə görə Ermənistənə sərhədəri bağladı. Bu, Ermənistənə həm siyasi, həm də iqtisadi cəhətdən mənfi şəkildə təsir etdi. 10 dekabr 2020-ci il tarixində Azərbaycanın Bakı şəhərində keçirilmiş Zəfər Paradının ertəsi günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiye Respublikasının Prezidenti Recep Tayyib Ərdoğan birgə metbuat açıqlaması edərək yeni altılı əməkdaşlıq formatı ilə çıxış etdilər ki, Ermənistən rəhbərliyinin müharibədən düzgün nticə çıxarması və əsəssiz iddialarından imtina etməsi halında onun da bu formatda yer ala bileyəyinin mümkünlüyü dile getirildi". Bu fikirlər "Eurasia Review" nəşrində politoloq Şəbnəm Həsənovanın "Post müharibə dövründə Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəqqi və rifaha gətirəcək (sebeb olacaq)" sərlövhəli məqaləsində yer almışdır.

Məqalə 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası prezidenti, Ermənistən Respublikasının baş naziri və Rusiya Federasiyası prezidenti tərefində imzalanmış üçtərəflı bayatın hərbi əməliyyatları başa çatdırmaq və bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq qurmağa qərar verən fundamental sənəd olması ilə yanaşı, bölgədəki nəqliyyat kommunikasiyalarının açılmasına dair müdədələrin dəks olunaraq, bununla Azərbaycanın Naxçıvan Muxtar Respublikasına və Türkiye'ye Ermənistəndən keçməkə Mehri nəqliyyat dəhlizi vasitəsilə birbaşa quru yolu çıxışı əldə edildiyini ehtiva edir.

Müəllif məqalədə qeyd edir ki, Azərbaycanın Qarabağ erməni işğalından azad etməsi təkcə iki ölkənin tarixində deyil, bütün Cənubi Qafqaz regionunun tarixində yeni bir sehifə açır. Hər şey məhv edildiyi üçün azad edilmiş ərazilərdə həyatı bərpa etmək asan deyil, lakin bu istiqamətdə Azərbaycan hökuməti tərefindən azad edilmiş zonaların inkişafı üçün baş planları hazırlanır. Şəbnəm Həsənovə bildirib ki, Azərbaycanın canab Prezident İlham Əliyevin rəhbərliyi altında konstruktiv siyaset yürüdü, bölge və dünya ölkələri ilə qarşılıqlı faydalı şərtlərdə əməkdaşlıq edir.

Eldar İbrahimov: "Ölkəmizdə uğurlu sosial-iqtisadi nailiyyətlər əldə edilib"



Son 17 il ərzində ölkəmizdə regionların inkişafına, yoxsulluğun azaldılmasına, ərzəq təhlükəsizliyinin təmin edilməsinə, habelə iqtisadiyyatın güclənməsinə və sosial həyatımızın yaxşılaşmasına dair bir çox iri həcmli və əhatəli dövlət proqramları qəbul edilib və uğurla icra olunub. Onlardan bəzilərinin icrası hazırda da davam etdirilir. Heyata keçirilən bu və ya digər tədbirlər sayesində ölkəmizdə uğurlu sosial-iqtisadi nailiyyətlər əldə edilib və Azərbaycanda qüdrətli dövlət və yüksək rifah cəmiyyəti qurulmasına etibarlı zəmin yaradılıb". SİA-nın verdiyi məlumaya görə, bu fikirləri Milli Məclisin İntizam komissiyasının sedri, YAP idarə Heyetinin üzvü Eldar İbrahimov deyib.

Eldar İbrahimov bildirib ki, hazırda qarşıda duran əsas vəzifə ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişaf üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsini bundan sonra da möhkəmləndirmək, biznesə dost dövlət idarəetəməsi genişləndirmək, xarici bazarlara yerli məhsulların çıxışını artırmaq və iqtisadi resursların daha yüksək elavə deyə yaranan sahələr istiqamətlənməsini təmin etmək, işğaldan azad olunmuş ərazilərdə mövcud təbii sərvetlərdən səməralı istifadə etməkdir. Bu məqsədlərin reallaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 2 fevral tarixli Sərəncam imzalayıb. Sərəncamda növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur. Bunlar: dayanıqlı artan rəqabətqabiliyyəti iqtisadiyyat; dinamik, inklüziv və sosial ədaletə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilər böyük qayıdır; təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi. Qeyd etmək lazımdır ki, Milli prioritetlər bir-biri ilə six əlaqədə olmaqla, bir-birini tamamlayırlar.

YAP idarə Heyetinin üzvü qeyd edib ki, Sərəncamda Azərbaycan Respublikasının Nazir-lər Kabinetinə tapşırılır ki, bu Sərəncamda təsdiq olunan Milli Prioritetlərə uyğun olaraq "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsinə doqquz ay müddətin-də hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin: "Sərəncamda 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsi hazırlanarkən qabaqcıl beynəlxalq təşkilatlar ve ixtisaslaşmış məsləhətçi şirkətlərə səməralı əməkdaşlığın həyata keçirilməsi ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən istenilən təşkilat, mütəxəssislər və bütövlükde vətəndaş cəmiyyəti iştirak etmək imkani qazanır. Ona görə də hər birimiz bu strategiyanın hazırlanmasında fəal iştirak etmək, onun daha ədalətli və gələcək çağırışlara cavab verəcək bir program olmasına öz töhfəmizi verməliyik. Çünkü bu strategiya respublikamızda qüdərli dövlət və yüksək rifah cəmiyyətinin formallaşmasına yönəlməklə, mövcud və gələcək nəsillərin mənafeyinə tam uyğundur".

Ceyhun Rasimoglu

"Eurasia Review": Post müharibə dövründə Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəqqi və rifaha gətirəcək



İşərət Azərbaycanla Türkmenistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Türkmenistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbon hidrogen resurslarının birge keşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumun imzalanması, istərse də daha bir möhkəm fakt kimi Cənub Qaz Dəhəlizinin sonuncu segmenti olan Trans Adriatik Boru Kəmərinin başa çatması ilə layihənin yekunlaşması Azərbaycanın layihəye cəlb olunan ölkələrə, dəstək çıxan ölkələrə və beynəlxalq maliyyə qurumlarına özünü bir daha etibarlı tərəfdəş olduğunu sübut etməsi ilə görünür. Bu kimi addımların bölgədəki məsələlərin dia-loq və əməkdaşlıq yolu ilə həll oluna biləcəyinin bariz sübutudur.

Ariq bir neçə dövlət və şirkət Azərbaycanla elaqələrini genişləndirməyə və azad olunmuş ərazilərdə sənayenin inkişafına töhfə verməyə qərarlıdır. Dövlət olaraq Azərbaycan əsas işi özü həyata keçirəcəkdir. Eyni zamanda, Azərbaycan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək hökumət kuruluşlarının yanında özlə investorlar üçün də geniş qapılarını açır. Yerli və xarici investorlar investisiya qoymaqla öz biznes maraqlarını təmin edə və Azərbaycanın uzunmüddətli fasiləsiz, ucuz və ekoloji cəhətdən təmiz enerji mənbələri ilə təmin olunmasında öz sözəni deye biləcəklər.

Müəllif Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyeva istinadən bildirir ki, azad edilmiş torpaqlar "yaşıl enerji" zonası ola-caqdır. Məqalədə qeyd olunur ki, dünya iqtisadiyyatının mövcud pandemiya şəraitində böyük

problemlər yaşadığını bir vaxtda Prezident Əliyevin təşəbbüsü və telimatları əsasında Azərbaycan yalnız erməni işğalından azad edilmiş əraziləri bərpa etməyi və yenidən qurmayı deyil, həm də "ağılı şəhər" və "ağılı kənd" anlayışlarını həyata keçirməyi planlaşdırır.

Şəbnəm Həsənova deyib ki, Ermənistandakı bəzi siyasi grupların Azərbaycana qarşı yeni bir müharibə hazırlaşmağa çağırıqlarına baxma-yaraq, yeni reallığı həqiqi mənada qiymətləndirən və yuxarıda qeyd olunan platformalardan hər hansı birinə iştirak etməyi Ermənistən maraqlarına cavab verən bir durum kimi dəyərləndirən bəzi siyasetçilər də var. Məqalədə onlara da istinadlar verilir.

Şəbnəm Həsənova bildirib ki, ilk "ağılı kənd" layihəsi Zəngilan rayonunun ikinci Ağlı kəndində həyata keçirəcəkdir ki bu barede 14 fevral 2021-ci I tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində layihənin artıq başlanıldıqına dair məlumat verildi. "Ağılı kənd" layihəsi mənzil, istehsal, sosial xidmətlər, "ağılı kənd təsərrüfatı" və alternativ enerji kimi beş əsas komponent üzrə həyata keçirəcəkdir. Tikiləcək 200 kənd evinin enerji ehtiyacı yalnız alternativ enerji mənbələrindən alınacaqdır.

Müəllif qeyd edir ki, ermənilər tərefindən dağılılmış və talan edilmiş Gülbərdi kəndində qısa müddətde su elektrik stansiyası istismara verildi ki, yaxın gelecekdə bu stansiyaların sayı artacaqdır. Bərpa işləri arasındaki digər xüsusi yer elektrik təchizatı ilə bağlıdır ki, bu baxımdan da "Azerişi" Səhmdar Cəmiyyəti artıq Şuşa şəhərinə elektrik xətlərini çəkmışdır.

Qeyd olunur ki, 5 fevral 2020-ci ilde Azərbaycanın Ağdam rayonunda açılan Türkiye-Rusiya Birgə Monitoring Mərkəzi atəşkəs pozuntularının qarşısını almaq üçün bütün lazımı tədbirləri görmək məsuliyyətini daşıyır. Müəllif o neticəyə gelir ki, Ermənistən hərəketlərinin və addımlarının nəticələrinə lazımlıca təhlil etməli və bölgədəki bütün milletlərin sabitliyini və rifahını təmin etməyin yeganə yolunun sülh və əməkdaşlıq yolu olduğunu qəbul etməlidir.

Daha bir şəhidimizin yeni doğulan övladının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb

"YAŞAT" Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaliyetlə elaqeler şəbəsindən AZƏRTAC-a bildiriblər ki, daha bir şəhidimizin yeni doğulan övladının - şəhidimiz Mahmud Əhmədovun övladı Mələyin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN ana ya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lük hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürüllür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.



Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər. Allah şəhidimizə rəhmət etsin!

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri AZƏRTAC-da olub

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin yeni rəhbəri İrek Zinnurov AZƏRTAC-da olub. İdare Heyətinin sədri Aslan Aslanov ilə görüşdə Azərbaycan və Rusiya arasında media sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb. Qonağa AZƏRTAC-in fəaliyyəti və dünya informasiya məkanında mövqeyi, həmçinin beynəlxalq və regional media qurumlarının rehbər orqanlarında təmsilciliyi barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, AZƏRTAC dünyanyanın bir çox nüfuzlu informasiya agentlikləri, o cümlədən Rusyanın TASS agentliyi ilə uzun illərdir uğurla əməkdaşlıq edir. Ölkərimizin iki aparıcı agentliyi arasında mütəmadi informasiya və təcrübə mübadiləsi həyata keçirilir, birgə layihələr reallaşdırılır. Səkkiz dildə informasiya yayan AZƏRTAC-in 21 ölkədə, o cümlədən Rusiyada müxtəlif məntəqəsi fəaliyyət göstərir.

Qeyd olunub ki, AZƏRTAC Azərbaycanda keçirilən bir çox beynəlxalq tədbirlərə informasiya dəstəyi verir, Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində media ilə bağlı dəyirmi masaların təşkilində fəal iştirak edir.

İrek Zinnurov ölkələrimiz arasında mədəniyyət, turizm, tehsil, media sahələrində elaqelerin daha da inkişaf etməsinə hərtərefli dəstək verməyə hazır olduğunu bildirib. Azərbaycanda rus dil və mədəniyyətinə verilən önəm yüksək qiymətləndirdiyini deyən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri hər iki ölkədə diasporların cəmiyyətlərin həyatında fəal rol oynadığını qeyd edib.

Görüşdə milli mədəniyyətlərin qarşılıqlı təbliğində medianın rolundan bəhs olunub, birgə layihələrin reallaşdırılması, informasiya sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.



Baş Prokurorluq Vətən müharibəsində Ermənistəninin cinayətkar əməllərinin ifşası məqsədilə üç dildə videoçarxlar hazırlanıb

Təcavüzkar Ermənistanın beynəlxalq müstəvində ifşa olunması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir. Həyata keçirilən bu tədbirlərin davam kimi, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən Azərbaycan, rus və ingilis dillərində videoçarx hazırlanıb.



Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videoçarxdə təxribatçı Ermənistən silahlı qüvvələrinin ordumuza və dinc əhaliyə qarşı törətdiyi cinayətlər barədə informasiyalar yer alıb. Qeyd olunub ki, azərbaycanlı dinc əhalinin six yaşıdağı rayon və şəhərlərin ərazisində 2020-ci il sent-

yabın 27-dən noyabrın 10-dək Ermənistən silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində 30 minə yaxın mərmi və 227 raket atılıb. Vurğulanıb ki, mülki şəxslərin çoxsaylı əmlakına Ermənistən silahlı birləşmələri tərəfindən ciddi ziyan vurulub, evlər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağdırılıb. Həmçinin qeyd olunub ki, sentyabrın 27-dən noyabrın 10-dək Ermənistən silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12-si yaşlı və 27-si qadın olmaqla 93 nəfər qətəl yetirilib, 50-si yaşlı və 101-i qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

#DontBelieveArmenia
 #StopArmenianTerror
 #ArmeniaIsAggressor.

DSX: Hadrut və Şuşanın azad olunmasında sərhədçilər də qəhrəmanlıq göstərib

Ermənistənla dövlət sərhədində strateji yüksəkliklərin elə keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıqlar göstərib. SIA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması 16-ci ildönümü münasibətlə tədbirdə deyilib.



Dövlət himinin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması ilə ölkəmizin dəniz sərhədələrinin mühafizəsinin keyfiyyətə yeni mərhələyə yüksəlməsi, sərhəd sularında dövləti maraqlarımızın qorunması imkanlarının genişlənməsi, dəniz sərhədələrinin mühafizəsi məsələlərinə daima ali diqqətin göstərilməsi sayesində yüksək nəticələrin elə olunması qeyd edilmişdir.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün əlamətdar olan bu günün Vətən Müharibəsində tarixi qəlebənin təntənəsinin yaşandığı dövredə təsadüf etməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistən üzərində parlaq qəlebəsi ilə başa çatmasının Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti tərəfindən böyük sevinc və qurur hissələri ilə qarşılanması vurğulanmışdır.

Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin qarşısına qoynuğu döyüş tapşırıqlarının uğurla icra edilərək Ermənistənla dövlət sərhədində strateji yüksəkliklərin elə keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçilərinin göstərdikleri qəhrəmanlıqlar, "Harop" və digər zərbəndirici pilotsuz uçuş aparatlarının, sərhəd aviasiyasının AN-2 təyyarələrinin Azərbaycan sərhədçiləri tərəfindən peşəkar tətbiqi nəticəsində düşmənə ciddi döyüş itkilərinin vurulması böyük qurur hissə ilə qeyd olunmuş, işğaldan azad edilmiş dövlət sərhədələrimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin uğurla davam etdirilməsi bildirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikli şəxsi heyətə çatdırılmış, böyük şərəf hissələ Azərbaycan Respublikasının dövlət sərhədələrinin toxunulmazlığının keşiyində duran dənizçi sərhədçilərin bundan sonra da xidməti tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunmuşdur. Tədbirdə xidmət-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir.

Laçında əsgərlərlə görüş keçirilib

Illiik fəaliyyət planına uyğun olaraq, hərbi qulluqçuların döyüş əzminin artırılması, asude vaxtlarının səmərəli təşkili məqsədilə Gəncə Qarınzonu İdeoloji və Mədəniyyət Mərkəzinin təbliğat və təşviqat qrupu Laçın rayonunda yerləşən hərbi hissələrin şəxsi heyəti ilə tədbirlər həyata keçirib.

Müdafıə Nazirliyinin metbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə "Əsgərə məktub" layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Elecə də səsyayma stansiyası vasitəsilə döyüş və hərbi vətənpərvərlik mahnıları səsləndirilib.





Dil hər bir millətin varlığını ifadə edən, maddi və mənəvi irləni qoruyan və inkişaf etdirən vəsiyət. Dil ünsiyyət vasitəsidir. Dil milli şürurun və milli kimliyimizin formalasmasında mühməm amillərdən biridir. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irləni ilə tanış olmağı, onlara ünsiyyət qurmağa imkan yaradır. Xalqımızın ən zəngin milli-mədəni irləni onun adət-ənənələri, mədəniyyəti, tarixi və dilidir. Bu əsasda formalasdırılan milli-mənəvi dəyərlər sistemi zaman-zaman qorunub-saxlanılmış və bu günümüze qədər gelib çatmışdır.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Bengali şəhərində öz ana dilinin rəsmi dil olmasına uğrunda mübarizə aparan 4 tələbenin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədile hər il keçirilən Beynəlxalq Ana Dili Günü insanlara öz doğma dilinin varlığını hiss etmek, onunla qurur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Bizim ana dilimiz vüqarımızdır, tariximiz, keçmişimiz, bu günümüz və geleceyimizdir. Bu gün qədər tarixi reallıqlar deməyə əsas verir ki, çox ziddiyətli yollar keçmiş Azərbaycan dili öz zənginliyini və saflığını qorub-saxlamışdır. Belə ki, Azərbaycan dili ərəb istilası dövründə iki əsr əsərət altında olmuş və bu baxımdan da, dilimizə ərəb-fars mənşəli sözər daxil olmuşdur. Ərəb əlifbası deyişdirildikdən sonra latin qrafikasına keçək də, bu, uzun sürməyən bir proses olmuşdur. Belə ki, sovet imperiyasının Azərbaycanda hökmranlığı, sözsüz ki, öz təsirini göstərməyə bilməzdi. Rus şovinizminin təsiri nəticəsində, əlifbamızın deyişməsi, kırıl əlifbasına kecid, ana dilimizin zəifləməsinə getirib çıxardı, saflığına və tamizliyinə mənəvi təsir göstərdi. Belə ki, ərəb-fars mənşəli sözər zəngin olan ana dilimiz rus mənşəli sözərə bir qədər zəifləməye başladı. Onu da, qeyd edək ki, bu proseslər dilimizə nə qədər təsir etse de, diger tərəfdən, Azərbaycan ziyalılarının dilin saflığı və təmizliyi uğrunda mübarizəsi, ana dilimizin qorunmasına yönəldilmişdir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində dil uğrunda mübarizə daha da sürtəndi. Dilin təmizliyi istiqamətində çox ciddi addımlar atılmağa başlandı. Tədqiqat işlərinin nəticəsi olaraq, dilçi alimlərin yaratdığı əsərlər Azərbaycan dilinin leksikologiyasına, qramatikasının və onun semantik xüsusiyyətlərinin öyrənilmə-

Dilimiz vüqarımız, tariximiz və bu günümüzdür

21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur

sinə yönəldilmişdir. Müxtəlif lügətlərin yaranması, ana dilini öyrənen əsərlərin meydana çıxmazı dilçi alimlərin və ziyanlıların gərgin eməyi nəticəsində ortaya qoyuldu. Sözsüz ki, belə bir günde dilçilik elmində Azərbaycan dilinin bu və ya digər sahələrini öyrənen alimlərin adını qeyd etməmək mümkün deyil. F.Koçərli, M.Dəmirçizadə, T.Hacıyev və başqaları Azərbaycan dilinin inkişafı istiqamətində çox ciddi elmi faktlara əsaslanan nümunələrlə çıxış etməyə başladılar. Onu da qeyd edək ki, Azərbaycan ziyalıları təbəqəsi, bir estafet olaraq, öz yerlərini yetişməkde olan dilçilərə vermişdir. Həsən bəy Zərdabının, Cəlil Məmmədquluzađənin, Əli bəy Hüseynzadənin, Ömrə Faiq Nəmanzadənin, Nəriman Nərimanovun və onlarla belə ziyalıların dil uğrunda apardığı mübarizə dilin saflığına və leksikologiyasının zənginleşməsinə müsbət təsirini göstərmişdir.

"HƏR BİR AZƏRBAYCAN VƏTƏNDASI, HƏR BİR AZƏRBAYCANLI ÖZ ANA DİLİNI, AZƏRBAYCAN DİLİNI VƏ DÖVLƏT DİLİNI MÜKƏMMƏL BİLMƏLİDİR"

1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərəkəfi inkişafı, işlək dili çevrilməsi, beynəlxalq münasibətlər sistemində yol tapması Ulu Önder Heydər Əliyevin dilin qorunmasına yönələn düşnünləmiş siyasetinin nəticəsidir. "Hər bir Azərbaycan vətəndəsi, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", deyən Ulu Önder Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və principial mövqədən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dili birmənali yanaşlığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcılıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb.

Müstəqil Azərbaycan Respublikasının

1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalasması ilə, bilavasitə bağlıdır. İmpériya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqələri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sistemine qoşulması üçün yeni perspektivlər açıldı və latin qrafikali Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifba Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzalandığı sərəncamlar əsasında Azərbaycan dilinin tekmilləşməsinə, onun inkişafına yol açıldı. Daha sonra Ulu Önder Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin tekmilləşdirilməsi haqqında" Sərəncamda milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədönlü siyasetin əsasını təskil eden addımlardır.

2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özü-nümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. "Dilimiz çox zəngin və ahəngdar dildir, derin tarixi kökləre malikdir. Şəxşən Mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm", deyə Ümummilli Lider Heydər Əliyev bildiridi.

Bu sahəyə aid digər sərəncamlar əlkəmizdə dil siyaseti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın programını verən tarixi qanunvericilik aktlarından. Ulu Önder Heydər Əliyevin müdrik siyaseti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı



haqqında", eləcə də, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamları Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu.

XALQIN VARLIĞININ TƏZAHÜRÜ, ONUN MILLİ SƏRVƏTİ

Hər bir sahədə çalışan insan dilin qaydanunlarına əməl etməye vətəndaş olaraq borcludur. Azərbaycan milli mətbuatında dil məsəlesi aktual olan mövzulardandır. Dilin qorunması, işlənməsi, yad ünsürlərdən mühafizəsi, danişq dilində sözərin tələffüzü və digər məsələlər vacib hesab olunur. Milli mətbuatda jurnalistin əsas materialı sözdür. Söz fikrin gerçəkliliyinin ifadəcisidir. Mətbuatda informasiya dil və söz vasitəsilə çatdırılır. Jurnalist peşəkarlığının əsas elementlərdən biri dildən istifadə ilə bağlıdır. Fikrin aydın və laiklik şəkildə çatdırılması, yeri gələndə, nitqde hiss-həyəcan və emosiyanın duyulması, bəzən kəskinliyin, sərtliyin görünəsi - bütün bunlar jurnalist üçün vacib hesab edilən addımlardır.

Azərbaycan mətbuatının Həsən bəy Zərdabidən "Əkinçisi" dən qalan zəngin ənənələri vardır. Bu ənənələr "Əkinçi" etrafına toplananlar, habelə, sonrakı nəsil qələm sahibləri tərəfindən daha da zənginləşdirilib. Yetmiş illik sovet dövründə mətbuatımız kommunist ideologiyasına xidmət göstərərə də, yene inkişafdan qalmayıb, böyük peşəkar jurnalistlər dəstəsi yetişib. Müstəqillik dövründə, mətbuat və söz azadlığının tam bərqərar olduğu bir zamanda peşəkarlığın itməsinə, qəzetlərimizin səviyyəsinin aşağı düşməsinə heç nə səbəb olma bilməz. Dilin saflığı, səlişliyi uğrunda mübarizəyə qoşulan Həsən bəy Zərdabı və onun silahdaşlarının ənənəsi milli mətbuatda qorunmalıdır. Xalqın danişq diline əsaslanaraq, ənənəni qorumaq və yeni dövrün reallıqlarına uyğun şəkildə daha da zənginləşdirmək, mətbuatımıza daha da inkişaf etdirmək hem mənəvi, hem də vətəndaşlıq borcumuzdur. Hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı olan dili kimliyimizi təsdiq edir.

ZÜMRÜD BAYRAMOVA

UNICEF: Konqoda 2 milyon uşağın həyatı təhlükədədir!

UNICEF silahlı münaqışının şiddetləndiyi Konqo Demokratik Respublikasında 2 milyon uşağın həyatının təhlükədə olması barədə xəbərdarlıq edib. AZORTAC xəber verir ki, təşkilatın bəyanatında məcburi köçkünlərindən olan azyaşlıların yoxluyucu xəstəliklər və acılarından əziyyət çəkdiyi diqqətə çatdırılıb. Hökumət qüvvələri ilə silahlı qruplaşmalar arasında döyuşlərin olduğu bölgelərdə içməli su və ərzaq tükənib, gölməçələrdən su içən əhalidən vəba xəstəliyi yayılır. Əhalinin, xüsusən uşaqların tələf olmasına qarşılığını almaq üçün BMT və digər humanitar təşkilatlara müraciət edilib. Silahlı münaqışın nəticəsində 5,2 milyon insanın məcburi köçküne çevrildiyi, ümumilikdə isə 8 milyon nəfərin acliq hədində olduğu bildirilir.




BMT Afrikadan silahlı münaqışların davam etdiyi digər ölkələrində də acıq və epidemioloji vəziyyətə bağlı həyəcan təbili çalışır. Efiopiyanın Tiqray bölgəsindən qaçan 150 mindən çox insan da ərzaq qitligi ilə üz-üzədir. Onlara sığınacaq verən Sudan da dərin humanitar böhəm sürür. UNICEF-in son hesabatında qeyd olunub ki, dönyaın qaynar nöqtələrindən qaçınan düşmüş 28 milyon uşaq elementar hüquqlardan, təhsildən məhrum olub. Acliq və səfalətlə üzləşmiş azyaşlıların yarıdan çoxu isə Afrika ölkələrindədir.

UNESCO-da "Ana Dili günü" münasibəti ilə ölkəmizin videotəqdimatı yayılacak

Bənqladeshın Fransadakı Səfərliyinin təşəbbüsü, bu səfərliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatlığı ilə qurumun baş qərargahında fevralın 21-də "Beynəlxalq Ana Dili Günü" qeyd ediləcək. AZORTAC xəber verir ki, COVID-19 pandemiyasına görə virtual formatda keçiriləcək "Ana Dili Günü"nda Azərbaycanın qurumdakı Daimi Nümayəndəliyi tərəfindən Azərbaycan dilinə həsr edilmiş video təqdim olunaçaq.

Videotəqdimatda Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edilməsi barə-

də imzaladığı müvafiq Sərəncama uyğun olaraq UNESCO yanında daimi nümayəndəliyimiz tərəfində hazırlanın tədbirdə XII əsrənən yaratmış Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında məlumat verilərək, onun əsərlərinin Azərbaycanın və ingilis dillərində parça səsləndiriləcək. Daimi nümayəndəliyimiz





Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının 2020-ci ilin yekunlarına həsr olunmuş onlaysın hesabat yığıncığı keçirilib. Yığıncıda YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin üzvü Nəsib Məhəməliyev, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin təşkilatlarla iş şöbəsinin məsləhətçisi Ramil Mirzəyev, şura üzvləri və ərazi ilk partiya təşkilatının sədrləri iştirak ediblər.

YAP Balakən rayon təşkilatının sədri Azad Balayev hesabat məruzə ilə çıxış edərək bildirib ki, 2020-ci il xalqımızın yaddaşında Qəlebə illi kimi əbədi hekk olundu: "Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində 30 illik erməni işgalinə son qoyuldu. YAP Balakən rayon təşkilatı mühərribe vaxtı və mühərribedən sonra dövrə şəhid və qazi ailələrinə daim yüksək diqqət və qayğı göstərmişdir".

A.Balayev onu da bldirib ki, rayon təşkilatı 2020-ci ilin mart ayından başlayaraq korona-

YAP Balakən rayon təşkilatının hesabat yığıncığı keçirilib



navirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq fəaliyyətini davam etdirmişdir. Korona-

virus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə YAP Balakən rayon təşkilatı tərəfindən əhalinin azteminatlı hissəsinə yardım göstərilməsi məqsədi ilə mobil qrup yaradılmış və azteminatlı ailələrə gigiyenik

vasitələr paylanmasıdır. Məruzəçi onu da qeyd edib ki, rayon təşkilatının Gənclər Birliyi və Qadınlar Şurasının işi daim diqqət mərkəzindədir. Tədbirdə çıxış edən Milli Məclisin üzvü Nəsib Məhəməliyev rayon təşkilatının gördüyü işləri qənaətbəxş hesab edərək tövsiyələrini vermişdir.

YAP Balakən rayon təşkilatının Qadınlar Şurasının sədri Züleyxa Dibirova və rayon Gənclər Birliyinin sədri Nurlan Şibliyev 2020-ci ilde görülmüş işlərə münasibet bildiriblər. Qeyd ediblər ki, sosial şəbəkelərdə işe yeni yanaşma metodları tətbiq etməli, gənclərin və qadınların siyasi fəallığının artırılmasına diqqət yetirilməlidir.

Sonda Yeni Azərbaycan Partiyası İcra Katibliyinin təşkilatlarla iş şöbəsinin məsləhətçisi Ramil Mirzəyev təşkilatın gördüyü işləri qənaətbəxş hesab edərək YAP Balakən rayon təşkilatının bundan sonra da görülecek işləri bir daha nəzərdən keçirəcək, partiyanın qərar və tapşırıqların yerinə yetirilməsində ön sıralarda olacaqlar.

Rəfiqə HÜSEYNOVA

Təslim, məğlub ölkə simvolu - Ermənistən

Ermənistən cəmiyyəti 33 il geri qayıtdığı qənaətindədir. İndi ermənilər əsrin üçde birinə qədər müdədat əvvəlki, eyni nöqtəyə gediklərini düşünürər. Hətta bəziləri Ermənistənən başlanğıc nöqtəyə qayıtdığını iddia edirlər. Amma, reallıqda Ermənistən və bütövlükdə ermənilər hansı vəziyyətdədir, hansı vəziyyətə doğru istiqamətlənib və bu işgalçı dövlət barəsində nələr proqnozlaşdırıldı? Məraq dairəsindədir.

Həqiqətən de 20 fevral 1988-ci il tarixində Qarabağ münaqişəsinə start verildiyi fikrində olanlar var. Hətta, bəzəi ermənilər elə hesab edirlər ki, o zaman Ermənistən guya müstəqil imiş, guya güclü ordusun var imiş və guya Qarabağda qəlebə qazanmışdır. Amma, 2020-ci il tarixində olan II Qarabağ mühəribəsi neticəsində qondarma rejim, yalançı dövlətçilik barədə yalanlar, saxtalasdırımlar, axmaq iddialar, ferziyələr 44 günlük döyüş zamanı üzə çıxdı. Büttövlükdə erməni saxtakarlığı, yaradılan saxta, "yenilmez erməni ordusu" mifi dağıldı, daha doğrusu Azərbaycan tərəfindən dağıldı və ermənilər bütün dünyada ifşa olundular.

Heç şübhəsiz ki, bir çox erməni siyasetçiləri Ermənistənən məğlubiyyətinə xəyanət donu geyindirmək fikrindərlər. Bu fikirdə də məqsəd həmin o ifşa olunmuş mifi yenidən canlandırmak, eləcə də məğlubiyyətlərinə pərdələməkdən ibarətdir. Amma, artıq ermənilər özləri də yaxşı başa düşürər ki, belə bir yalanı uydur bilərlər də, həmin yalanlara dünyani inandırma bilməyəcəklər. Çünkü, bütün dünya Azərbaycan tərəfinin dəfələrə qüvvətli, qüdrətli olduğunu bilsər və ölkəmizin mükəmməl qəlebə qazandığına zərrə qədər şübhəsi olan yoxdur. Həqiqətən də çox qırıcıverici haldır ki, bütün dünyada bir nəfər belə qəlebəmizə, güclü, qüdrətli olduğumuza şübhə edən olmadı. Bir növ hamı ölkəmizin qüdrətini, gücünü qəlebəsini etiraf etdi. Bu baxımdan ermənilərin bundan sonra hansı donu geyindirmək cəhdlerindən asılı olmayaraq fiaskoya uğrayacaqları şübhəsizdir və bunu özləri də bilirlər.

Ermeni cəmiyyəti bəyan edir ki, Nikol Paşinyan, Ermənistənən dövlətçiliyini də ciddi şəkildə şübhə altında salıb. Məsələ burasındadır ki, ister Nikol olsun, isterse də ondan əvvəlkilər dən hər hansı biri olsun, onların heç



biri Ermənistən yalanlarının üstünü bu mühərribədə örte, Azərbaycan qarşısında məğlubiyyətinin qarşısını ala bilməzdi. Ola bilsin ki, hansısa bir erməni lideri təslimiyyəti ilk öncədən qəbul edə və ölkəsinə bu seviyyədə faş etməyə bilərdi, amma, bundan artıguna qətiyyən ümidi belə ola bilmezdi. İş orasındadır ki, baş nazir Paşinyan kapitulyasiya sənədini dərhal imzalamağı, imzalamağın vaxtını 44 gün belə uzatdıqca, ölkəsinin mahiyyətini, Azərbaycan qarşısında bu işgalçı ölkənin dayana, dözüm göstərə bilmək iqtidarında olmadığını tam çılpəqlili ilə ortaya qoymuş və indi bunun şahidi olmuş, buna əmin olmayı yoxdur.

Təkcə Qarabağda, yaxud Ermənistənda yaşayan ermənilər deyil, bütün dünya erməniləri özləri də yaxşı bilirlər ki, indi Ermənistənən ümumiyyətə ordusunu mövcud deyil. İndi hansısa mühərribədən, döyüdən danışmağa dilleri belə yoxdur. Daha doğrusu olmamalıdır. Qondarma rejim, qondarma dövlət, erməni silahlı qüvvələri sözləri belə artıq üzə çıxan bir yalan kimi yaddaşlara həkk olundu. Bir zamanlar bu yalanlara, miflərə inananlar, yaxud, dəstəkləyənlərin belə, deməye sözü qalmayıb, heç qala da bilməz.

Nəzərə alaqlı ki, dünya xəritəsinin yenilənməsi ərefəsində "Ermənistən təslim ölkə simvolu" kimi beynəlxalq arenada özünü tanıtdı. Ermənistən vətəndaşları barədə də kapitulyasiya aktını imzalayan ölkə vətəndaşları kimi bir "imic" formalaşdı. Bu ermənilərin bundan sonra üzərlərinə oxunacaq bir hökm, bir yazı olaraq qəbul olunacaq. Məsələ burasındadır ki, indi erməni cəmiyyətini daha çox qıcıqlandıran da özlərinə aid olmayan torpaqlardan, işğal etdikləri ərazilərdən əllərinin üzülməsi yox, məhz budur, barələrindən formalanmış məğlub ölkə vətəndaş imic. Heç şübhəsiz ki, işğalçı ölkənin baş nazirinin istefası tələbi də məhz bu imicdən yaxa qurtarmaq niyyəti ile

əlaqədardır. Bir növ, ermənilər göstəmek isteyirler ki, kapitulyasiya, təslim sənədini imzalayan bir baş naziri qəbul etmirlər və sanki bununla özlərini fərqli göstərməyə çalışılar. Lakin bunun heç bir anlamı yoxdur və əger məğlub Ermənistən vətəndaşdırırlar, qeyd olunan "məğlub ölkə vətəndaşı imic" onların alınlarında bir damğadır, hansıki, bundan yaxa qurtarmaqları mümkün deyil və tarix boyu bu damğa ilə yaşamaq, mövcud olmaq məcburiyyətindədir, təbii ki, əger mövcud olacaqlarla.

Maraqlı məqamdır, görəsən, həqiqətən Ermənistən adlı bir dövlət bundan sonra mövcud olacaqmı? Bu bir reallıqdır ki, Ermənistən hələ də yalnız Rusiya amilinə görə dünyənin siyasi xəritəsində qalır. Bunu az da olsa ağılı, az da olsa sağlam düşüncəsi olan erməni belə etiraf edir. Hətta, Ermənistən Parlamentində bu fikri açıq-əşkar deyənlər də var. Erməni cəmiyyəti özü belə etiraf edir ki, Rusiya amili, rusların erməniləri dəstekləmələri sona qədər davam edə bilməz. Xüsusiən də son zamanlar ermənilərin ruslara qarşı mövqeləri, bunu açıq şəkildə bəyan etmələri belə davam etməyəcəyini isbatlayır və təsdiq edir ki, bu çox davam etməyəcək. Ən yaxşı halda ermənilərin rusların himayəsi altından çıxmalarına aylar qalıb.

Bəli, ən yaxın zamanda geri dönməz proseslər olacaq. Artıq burlar baş verirəməyə başlayıb da. Ermənistən sonda ya hansıa ölkənən tərkibinə qatılıcaq və müstəqilliyini tamamilə itirəcək, ya da sadəcə, yox olub xəritədən silinəcək. Ən yaxşı halda Ermənistən Rusyanın bir əyalətinə çevriləbilər. Təbii ki, buna ruslar icazə verərlərse. İndi ermənilər üçün ən maraqlı məqam o olmalıdır ki, rəsmi Moskva bu yükün altına girmək istəyəcək, yoxsa yox.

Inam Hacıyev

Şagirdləri psixoloji cəhətdən yenidən dərslərə necə hazırlamalı?

Psxixoloqdan TÖVSIYƏ

"Ölkəmizdə pademiya dövründə online formada tədris prosesine qoşulan şagirdlərin yenidən əyani tədrisə qayitmaları onlarda narahatlılıq yaradır. Əvvələ, şagirdlər qəbul etməlidirlər ki, pandemiya bizim həyatımız ilə paralel olaraq gedəcək və bütün dünyada vaksinasiya prosesi bitənə qədər davam edəcək.

Gigiyena, sosial məsafə kimi qaydalara maksimum şəkildə əməl etməliyik. Artıq bir ilə yaxın müddətdir ki, distant təhsilin rahatlığına öyrəşən şagirdlər yenidən əyani tədris prosesinə başlayarkən normal olaraq müyyən narahatlılıq, təşviş keçirə bilərlər. Lakin, bu hallar həddən artıqdırsa və həyəcan əl-ayaqda titrəmələrlə müşahidə olunursa, bu zaman mütləq valideyinlər psixoloqa, pedaqoqa müraciət etməli və ya valideynlər övladlarına gigiyena qaydalarına əməl edərlər. Bunu SIA-ya açıqlamasında psixoloq Nərimən Mert deyib.



Psixoloquun sözlərinə görə, şagirdlərə başa salmaq lazımdır ki, onlayn şəkildə tədrise davam etmək gözlərimizə, hərəketsizlik isə fiziki cəhətdən sağlamlığımıza zərər vura bilər: "Onlara izah olunmalıdır ki, uzun müddət yaşadığımız passiv həyatdan aktiv həyata keçməyimiz, sinif yoldaşlarımız və müəllimlərimizlə birbaşa əlaqədə olmağımız motivasiyamızı artıracaq. Qiş aylarında infeksiyon xəstəliklərin çoxalması hər zaman müşahidə edilən bir haldır. Bundan əvvələki illərdə də qış aylarında mövsümi qrip kimi infeksiyon xəstəliklərdən qorunmaq üçün şagirdlərə gigiyenik qaydalarla əməl etmək, distansiyalı davranışın da istifadə barədə tapşırıqları verilirdi. Yenidən qeyd edim ki, məktəblərdə əgər şagirdlər tibbi maskalardan, gigiyenik vasitələrdən düzgün istifadə edərlər, sinif otaqlarını vaxt aşırı havalandırsalar və ən esası sosial məsafəni qorusalardı.

N.Mert vurğulayıb ki, önemli olan şagirdlərin psixoloji cəhətdən dərslərinin zamanında yerinə yetirmək istəklərinin olmasıdır: "Əgər şagirdin məqsədi və amali oxumaqla bağlıdır, buna həm distansiyalı davranışlardan istifadə barədə tapşırıqları verilir. Yenidən qeyd edim ki, məktəblərdə əgər şagirdlər tibbi maskalardan, gigiyenik vasitələrdən düzgün istifadə edərlər, sinif otaqlarını vaxt aşırı havalandırsalar və əsas qorusalardı. Bunu SIA-ya açıqlamasında psixoloq Nərimən Mert deyib. Psixoloquun sözlərinə görə, şagirdlərə başa salmaq lazımdır ki, onlayn şəkildə tədrise davam etmək gözlərimizə, hərəketsizlik isə fiziki cəhətdən sağlamlığımıza zərər vura bilər: "Onlara izah olunmalıdır ki, uzun müddət yaşadığımız passiv həyatdan aktiv həyata keçməyimiz, sinif yoldaşlarımız və müəllimlərimizlə birbaşa əlaqədə olmağımız motivasiyamızı artıracaq. Qiş aylarında infeksiyon xəstəliklərin çoxalması hər zaman müşahidə edilən bir haldır. Bundan əvvələki illərdə də qış aylarında mövsümi qrip kimi infeksiyon xəstəliklərdən qorunmaq üçün şagirdlərə gigiyenik qaydalarla əməl etmək, distansiyalı davranışın da istifadə barədə tapşırıqları verilirdi. Yenidən qeyd edim ki, məktəblərdə əgər şagirdlər tibbi maskalardan, gigiyenik vasitələrdən düzgün istifadə edərlər, sinif otaqlarını vaxt aşırı havalandırsalar və ən esası sosial məsafəni qorusalardı. Bunu SIA-ya açıqlamasında psixoloq Nərimən Mert deyib. Psixoloquun sözlərinə görə, şagirdlərə başa salmaq lazımdır ki, onlayn şəkildə tədrise davam etmək gözlərimizə, hərəketsizlik isə fiziki cəhətdən sağlamlığımıza zərər vura bilər: "Onlara izah olunmalıdır ki, uzun müddət yaşadığımız passiv həyatdan aktiv həyata keçməyimiz, sinif yoldaşlarımız və müəllimlərimizlə birbaşa əlaqədə olmağımız motivasiyamızı artıracaq. Qiş aylarında infeksiyon xəstəliklərin çoxalması hər zaman müşahidə edilən bir haldır. Bundan əvvələki illərdə də qış aylarında mövsümi qrip kimi infeksiyon xəstəliklərdən qorunmaq üçün şagirdlərə gigiyenik qaydalarla əməl etmək, distansiyalı davranışın da istifadə barədə tapşırıqları verilirdi. Yenidən qeyd edim ki, məktəblərdə əgər şagirdlər tibbi maskalardan, gigiyenik vasitələrdən düzgün istifadə edərlər, sinif otaqlarını vaxt aşırı havalandırsalar və ən esası sosial məsafəni qorusalardı. Bunu SIA-ya açıqlamasında psixoloq Nərimən Mert deyib. Psixoloquun sözlərinə görə, şagirdlərə başa salmaq lazımdır ki, onlayn şəkildə tədrise davam etmək gözlərimizə, hərəketsizlik isə fiziki cəhətdən sağlamlığımıza zərər vura bilər: "Onlara izah olunmalıdır ki, uzun müddət yaşadığımız passiv həyatdan aktiv həyata keçməyimiz, sinif yoldaşlarımız və müəllimlərimizlə birbaşa əlaqədə olmağımız motivasiyamızı artıracaq. Qiş aylarında infeksiyon xəstəliklərin çoxalması hər zaman müşahidə edilən bir haldır. Bundan əvvələki illərdə də qış aylarında mövsümi qrip kimi infeksiyon xəstəliklərdən qorunmaq üçün şagirdlərə gigiyenik qaydalarla əməl etmək, distansiyalı davranışın da istifadə barədə tapşırıqları verilirdi. Yenidən qeyd edim ki, məktəblərdə əgər şagirdlər tibbi maskalardan, gigiyenik vasitələrdən düzgün istifadə edərlər, sinif otaqlarını vaxt aşırı havalandırsalar və ən esası sosial məsafəni qorusalardı. Bunu SIA-ya açıqlamasında psixoloq Nərimən Mert deyib. Psixoloquun sözlərinə görə, şagirdlərə başa salmaq lazımdır ki, onlayn şəkildə tədrise davam etmək gözlərimizə, hərəketsizlik isə fiziki cəhətdən sağlamlığımıza zərər vura bilər: "Onlara izah olunmalıdır ki, uzun müddət yaşadığımız passiv həyatdan aktiv həyata keçməyimiz, sinif yoldaşlarımız və müəllimlərimizlə birbaşa əlaqədə olmağımız motivasiyamızı artıracaq. Qiş aylarında infeksiyon xəstəliklərin ç



Bu il Qarabağda 20-25 min hektarda əkin işləri aparılacaq

4 4 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərin təbii ehtiyatları, xüsusilə kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Artıq bu torpaqlarda kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə başlanıb. Məskunlaşma prosesi başlayandan sonra kənd təsərrüfatı ilə məşğul olacaq sakinlərin aqrar texnika, toxum, gübrə və digər lazımi vasitələrlə təmin edilməsinə dair planlar hazırlanıb. 30 ilə yaxın müddətdə istifadəsiz qalan torpaq sahələrinin yararlı hala getirilməsi, degradasiya proseslərinin aradan qaldırılmasına paralel olaraq meliorasiya və irriqasiya sistemlərinin qurulmasına nəticəsində bölgədə kənd təsərrüfatının inkişafı istiqamətində ciddi nailiyyətlər eldə olunacaq.



Ümumilikdə, işğaldan azad edilən ərazilərimiz hesabına növbəti illərdə əkin balansı xeyli artırılacaq. Söyügedən ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq işlərə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi "Azərkosmos" ASC ilə birlikdə faktiki əkinatlı torpaqların da peyk təsvirləri əsasında xəritələşməsini aparıb.

Bu ərazilərin relyefi, iqlim şərtləri və digər təbii imkanları nəzəre alınmaqla Dağlıq Qarabağ və ətraf rayonlarda kənd təsərrüfatının prioritet istiqamətləri müyyən olunub. Belə ki, Cəbrayıl rayonunda heyvandarlıq, üzümçülük və baramaçılıq, Xocalıda kartofçuluq, üzümçülük və heyvandarlıq, Ağdamda heyvandarlıq, pambıqcılıq, taxılçılıq, Kelbəcərdə heyvandarlıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, Laçında heyvandarlıq, taxılçılıq, bağıçılıq, tərəvəzçilik, Qubadlıda heyvandarlıq, taxılçılıq, arıcıılıq, baramaçılıq, üzümçülük, Füzulidə taxılçılıq, qoyunçuluq, bitkiçilik, Xocavəndde heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, Şuşada heyvandarlıq, meyvəçilik, quşçuluq, Zəngilanda heyvandarlıq, tütnüçlüklük, taxılçılıq, üzümçülük, arıcıılıq, baramaçılıq sahələri böyük potensiala malikdir.

Prezident İlham Əliyev Cəbrayıl rayonuna sefəri zamanı bu məsələyə toxunaraq bildirib ki, artıq tapşırıq verilib tədbirlər görülsün ki, bu güne qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilsin: "Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Evlərində, təbəti də bərpa edəcəyik. Eyni zamanda, göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın. Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərber etmişik və 7 min hektarda əkin işləri aparılmışdır. Bu il mövsümündə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Yeni biz vaxt itirmədən kənd təsərrüfatını dircəldəcəyik. Əlbəttə ki, azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. İşğalçılar bizim torpağımızdan da istifade edib qanunsuz gəlirlər eldə etmişdilər. İşğal dövründə ən azı 90 min hektarda taxıl ekimlədi. Buna da son qoyuldu. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək".

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan 90 min hektardan çox əkin sahəsini geri qaytarıb. 27 illik işğal dövründə bu sahələrdə ilə 150 min ton müxtəlif növ taxıl istehsal edildi ki, onun da bir hissəsi Ermənistana ixrac edilərək bu ölkənin daxili tələbatının 20-30 faizini təmin edirdi. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, taxılçılığın dircəldilməsi sayəsində taxıl idxləni azaldacaq.

Bundan başqa, düşmən işğalından azad edilmiş ərazilərdə arıcılığın inkişafı ilə bağlı da plan hazırlanır. Azərbaycan Arıcılar Assosiasiyanın sadri Bədrəddin Həsətov bildirib ki, həmin ərazilərdə arıcılığın inkişaf etdirilməsi nəticəsində məhsul istehsalı 50 faiz arta bilər.


Göründüyü kimi, Azərbaycanın böyük istehsal və ixrac potensialı olan işğaldan azad edilmiş torpaqlarında kənd təsərrüfatının dircəldilməsi yeni iş yerlərinin açılmasına, vətəndaşların səmərəli məşğullüğünün təminatına, əhalinin rıfah halının yaxşılaşdırılmasına, elecə də ölkənin ərzaq təhlükəsizliyinin təminatına böyük töhfələr verəcək.

Zahid Rza

ABŞ-in Hollondeyl Biç Şəhəri Xocalı soyqırımı tanıldı

ABS-in Florida ştatının Hollondeyl Biç şəhər məri Coy F. Kuper Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb. Bəyannaməyə əsasən Xocalı soyqırımı 29-cu ildönümündə soyqırımlı qurbanlarının xatirəsi yad edilecək. SIA-nın xəberinə görə, belə bir bəyannamənin qəbul edilməsi Floridakada yaşayış soydaşlarımız və diaspor təşkilatlarımız, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiysi və Florida Azərbaycan icmasının səyləri nəticəsində mümkün olub.

Qeyd edək ki, Xocalı soyqırımının 29-cu ildönümü ərefəsində ABŞ-in Minnesota ştatının qubernatoru və Florida ştatının Aventura şəhərinin məri, Men ştatının Portlend şəhərinin məri və Illinois ştatının Skoki şəhərinin məri tərəfindən də oxşar bəyanatlar qəbul edilib. Amerika Birləşmiş Ştatlarında Xocalı soyqırımı tənqidi ştatların sayının daha da artması Azərbaycan diasporunun uğurudur.



YAP Astara rayon təşkilatının hesabat yiğincəğı keçirilib



YAP Astara rayon təşkilatının sədri F.Əhmədov açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı 2020-ci ildə öz fealiyyətini partiyanın program və nizamnaməsi çərçivəsində, eləcə də təşkilatımızın tədbirlər və iş planlarına uyğun qurub: "2020-ci ildə təşkilatın fəalları tərəfindən dövlətimiz və dövlət başçımızın siyasetinin təbliği üçün sosial şəbəkələrdə siyasi işin təşkili sahəsində ciddi işlər görülmüşdür. Bir il ərzində istər pandemiya, istər Vətən Müharibəsi, istərsə də digər mövzularda fəallarımız tərəfindən "Facebook, tvitter, instaqram" kimi sosial şəbəkələrdə paylaşımalar edilmiş, əhali arasında mərifləndirici tədbirlər aparılmışdır".

Tədbirdə çıxış edən YAP Astara rayon təşkilatının Şura üzvləri Yusif Şahnamazov, Kübra Əliyeva, Faiq Həsənov, II Qarabağ müharibəsinin qazisi Abbas İbrahimli çıxış edərək bildirdilər ki, YAP Astara rayon təşkilatı pandemiya dövründə və II vətən müharibəsi dövründə rayondakı ictimai-siyasi proseslərdə öz fəaliyyətləri ilə daim fərqlənib. Natiqlər rayon təşkilatının 2020-ci ildeki fealiyyətini qənaətbəxş qiymətləndirdilər.

YAP İcra katibliyinin məsul əməkdaşı Ramil Mirzəyev çıxış edərək bildirib ki, Astara rayon təşkilatı istər ictimai - siyasi işində və isterlərə sosial şəbəkələrdəki fəaliyyətində də im fərqlənən təşkilatlardan biri olmuşdur. Milli Məclisə keçirilən seçkilər zamanı, pandemiya dövründə, Vətən müharibəsi vaxtı rayon təşkilatının həyata keçirdiyi tədbirlər təqdirəlayıqdır. Ramil Mirzəyev YAP Astara rayon təşkilatına 2021-ci ildə də işlərində uğurlar arzulamış və təşkilatın 2020-ci ildəki fealiyyətinə qənaətbəxş qiymət vermişdir. Hesabat yılının 2021-ci ildə tədbirlər planı qəbul olunmuşdur.

Rəfiqə

İqlim dəyişikliyinin səbəbləri: Qarşısı necə alınmalı?

Atlantik okeanındaki Bermud adaları ətrafında iqlim dəyişikliyi səbəbiyle istilik artımı səbəbindən qasırğaların sürətinin son illərdə iki dəfədən çox artdığı ortaya çıxb. "Milli Okeanoqrafiya Mərkəzi" okean elmi institutu və Ingiltərədəki Southampton Universiteti tərəfindən birgə aparılan araşdırma, son illərdə iqlim dəyişikliyi səbəbindən qasırğaların sürətində artım müşahidə edib. SIA-nın araşdırılmalarına görə, tədqiqatçılar Bermudada və ətrafindakı qasırğaların sürətinin 1955-ci ilə 2019-il arasında saatda 56 kilometrdən 117 kilometrə qədər yüksəldiyini aşkar ediblər.

İngilis tədqiqatçıları elm dünyasında dəniz səthindəki istiliyin qasırğaların meydana gəlməsinə təsirinin bilindiyini, lakin bu araşdırma ilə səthə yaxın dəniz istiliyinin də qasırğaların meydana gəlməsində əhəmiyyətli bir rol oynadığını ortaya qoyub. Araşdırımda dəniz səthində və səthdən 50 metr aşağıda qeydə alınan istiliklərin qasırğaların güclənməsinə kömək etdiyi vurğulanıb. Tədqiqat "Environmental Research Letters" jurnalında dərc edilib.

Iqlim dəyişikliyinin səbəbləri və bunun qarşısının alınması barədə SIA-ya açıqlama verən İqlim Dəyişməleri sahəsində ekspert Məherəmmət Mehtiyev qeyd edib ki, Qlobal iqlim dəyişməleri dünyada baş verən insan fealiyyəti nəticəsində yaranan karbon qazının atmosferdə artması ilə bağlıdır: "Sənayeleşməyə qədər əger atmosferdə 280 ppm karbon qazı var idise, hazırda bu 410-a gəlib çatıb. Ona görə də, Qlobal istileşmə prosesi sürətli gedir. Bir şəyi nəzərinizə çatdırıb ki, pandemiya dövründə yanacaqdan az istifadə nəticəsində 2020-ci il ərzində karbon qazının atmosferə atılması azalıb. Bu o demək deyil ki, konsantrasiya da azalıb, çünki karbon qazının yaşama dövrü 100-120 ilə berabərdir. Ona görə də, inдиye qədər atılmış miqdardan hələ də atmosferdə dayanır. Qlobal istileşmə son dövrlərin ən bilinən ekoloji problemidir və bu problem artıq bizim həyatımıza da siraət olunub".

Atmosferə atılan karbon qazının miqdərinin azaldılması üçün görülən tədbirlərdən bəhs edərək ekspert bildirib ki, bu məsələdə ən mühüm məsələ enerjinin səmərəli istifadəsini təmin etməkdir. Buna misal olaraq günəş, külək və su enerjisidir. Biz ne qədər az maye yanaçq, təbii qaz istifadə etsək və alternativ bərpa olunan enerjiyə keçsək, bir o qədər az atmosferə karbon qazı atılmasına nail ola bilərik".

Aysel Məmmədova





YAP Tərtər rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir

Yeni Azərbaycan Partiya-sının təşəbbüsü ilə keçirilən “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Tərtər rayon təşkilatı Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan şəhid ailələri ilə görüşləri davam etdirir.

Keçirilən növbəti görüşlərdə rayon təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının Şura üzvləri Azer Ağayev, Kamil Məmmədov və bir qrup fəal partiya üzvləri rayonun İsmayılbeyli kəndindən şəhid Elşən Əlizadə Faiq oğlunun ve Sarıcalı kəndindən şəhid Mehdi Məmmədov Elçin oğlunun ailələrini ziyarət ediblər. Hər iki şəhidlər rayonun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüslərdə Şəhidlik zirvəsinə yüksəlmışlər. Hər iki şəhid ölümlərindən sonra göstərdikləri şücaatlərə görə “Suqovuşanın azad olunması uğrunda” medalı ilə təltif ediliblər.

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib ki, şəhid və qazilerimizin problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub: “Həmisi özkəmizdə hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti cə-



nab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətinə dədirler”.

Rayon təşkilatının sədri, həmçinin ailənin problemləri ilə maraqlanıb və bəzi problemlərin həlli üçün köməklik göstəriblər. Şəhidin ailələri böyük fərxi hissi ilə şəhidlərimizin qanını yerde

qoymadıqlarına, xalqımıza qəlebə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna minnətdarlıq ediblər. Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmənluq ifadə olunub.

RƏFIQƏ

Erməni faşizminin baş qaldırmasına bir daha imkan verilməyəcək

Terrorizmi dövlət siyasetinə çevirmiş Ermənistənən سابق prezidenti, Xocalı qatılı Serj Sarkisyan ölkədəki xaotik durumdan istifadə edərək yenidən siyasi meydana qayıtmağa çalışır. O, sərsəm fikirləri, qalmaqallı müsahibələri ilə gündəmdədir. Eks-prezident “Armnews” telekanalına verdiyi müsahibəsində vaxtilə rəhbərlər etdiyi dövlətin terroru olduğunu etraf edib.

O, Nikol Paşinyanı yaxşı terroru olmamaqda qınayır. Bildirir ki, niye Ermənistənən baş naziri Azərbaycan əsgərlərinin kütłəvi toplantığı əraziləri hədəfə almaq üçün “İsgəndər” raketindən istifadə etməyib. Bu azmiş kimi, Sarkisyan Azərbaycanın reallaşdırıldığı beynəlxalq enerji layihələrinin raketlər vurulmamasını qəbahət hesab edir. Onun fikrincə, neft-qaz layihələrini hədəfə almaq lazımdır.

Bədnəm Eks-prezident unudur ki, neft-qaz kəmərləri həm də Avropanın enerji təhlükəsizliyi məsəlesidir. Bununla da Ermənistən təkcə Azərbaycan deyil, bütövlükdə region üçün təhlükə olduğunu sübut edir. Sarkisyan Gəncəyə, Bərdəyə və döyüb bölgəsindən yüz kilometrlərlə uzaqda yerləşən digər şəhərlərə raket zərbələrinin məqsədi şəkildə endirildiyini də etraf edir. Hətta o, Gəncədə aeroportun vurulması əvəzinə məlki obyektlərə zərbə endirilməsini qeyri-dəqiqlik hesab edir. Etiرافları ilə kimliyinə aydınlıq getirən Serj Sarkisyanın terroru mahiyyəti bir daha təsdiqlənmiş olur.

Görünür, Sarkisyan bu



cür revanşist açıqlamaları ilə ölkədə itirdiyi reytingini bərpa etmək üçün xal qazanacağının düşünür. Bununla da Sarkisyan erməni cəmiyyətində fikir formalasdırmağa çalışır: “Mən həkimiyətdə olsaydım Paşinyanın etdiyi sehvleri etməzdim, məglub da olmazdım”. Amma görünən odur ki, S.Sarkisyan Nikol Paşinyanın sehvindən da nəticə çıxara bilmir. Anlamır ki, Azərbaycan 1992-ci ildeki Azərbaycan deyil.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Laçın rayonunun Gülebird kəndində Azərbaycan bayrağını qaldırdıqdan

lar. Onlar anımladırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzərət edirik və heç vaxt imkan vere bilmərik ki, erməni faşizmini bir daha başını qaldırsın. Buz erməni faşizmini məhv etmişk. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistən ordusunu demek olar ki, məhv etmişik. Ermənistən ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb”. Ölkə başçısının dəfələrlə dediyi kimi, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, məhz 20 il ərzində Koççayanın və Sarkisyanın yaratdığı orodusdur.

Son açıqlamalarından da aydın olur ki, Serj Sar-

kışyanın mövgelerində heç ne dəyişməyib. Hətta onun səsləndirdiyi fikirler bu insan qatilinin terrorcu kimi mühakime edilmesi üçün də əsas verir. Qoy dünyada antiterror koalisiyasından, beynəlxalq terrorizmə qarşı birgə mübarizənin aparılmasıdan danışanlar bugündək dəstəklədikləri, başına siğal çəkdikləri Ermənistən həyata keçirdiyi siyasetin əsl mahiyyətini etraf ətsinlər və beynəlxalq hüquq çərçivəsində cezalandırılmasını gündəmə gətirsinlər. Cinayətkar, terroru cəzasız qaldıqca daha böyük cinayət əməlləri, terror aktları törədir. Yaxın günlərdə 29-cu ilədən nümunə qeyd edəcəyimiz Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı olmaqla yanaşı, erməni vəhşiliyinin təzahürüdür. Dünya 44 günlük ikinci Qarabağ müharibəsində bu soyqırımı davamı olaraq Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində terror aktlarının şahidi oldu və susdu. Xalqımız tam əmindir ki, 30 ilin işğalına son qoyan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayesində Ermənistənin cinayətkar eməllerinə beynəlxalq hüquq çərçivəsində qiymət verilecek və dünyaya bir daha sübut ediləcək ki, Ermənistənən dəstək olmaq işgalçılığı, terrorizmi, faşizmi dəstekləmək deməkdir.

Mənsumə Babayeva

İşğaldan azad olunmuş ərazilərdə 880 ədəd mina aşkarlanıb

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Neticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotekniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir. FHN-dən SİA-ya bildirilib ki, birgə fəaliyyət nəticəsində bu günədək, ümumilikdə, 880 ədəd mina və 27 ədəd parlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 390 ədədi piyada əleyhinə, 490 ədədi isə tank əleyhinə olan minalardır.



Ara Ayvazyan istefa verəcək: Ərizəsini yazıb

Ermənistən Xarici işlər Naziri Ara Ayvazyan yaxın vaxtlarda istifa edəcək. Bu barədə “Mediaport Telegram” kanalı xəber yayıb. Məlumatda bildirilir



ki, Ara Ayvazyan artıq istifa ərizəsini yazıb. Hazırda Paşinyan Ermənistənən xarici işlər naziri vəzifəsinə yeni namizəd axtarır. Namizəd müyyənləşən kimi Ara Ayvazyanın istefası açıqlanacaq.

Qeyd edək ki, Ara Ayvazyan vəzifəsinə 18 Noyabr 2020-ci il tarixində təyin olunub.

DTX: Ümumdüvlət mənafelərinə ziyan vuran əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymaq yolverilməzdir

Azərbaycana aid olan bəzi sosial media resurslarında erməni mənbələrinə istinadən guya, “Ermənistən MTX-nin rəhbəri A. Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general R. Mardonov, Azərbaycan DTX-nin sədri Əli Nağıyev və A. Arutunyan arasında Suqovuşanda görüş planlaşdırılır” və sairə bu kimi başlıqlarla həqiqətəyğun olmayan məlumatlar yayılıb.



SİA Dövlət Təhlükəsizliyi Xidməti-nin saytına istinadən məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti bu qəbildən olan xəber və paylaşımıları qəti şəkildə təkzib edir və diqqətə çatdırır ki, in迪yədək Azərbaycan və Ermənistən təhlükəsizlik xidmətləri rəhbərlərinin baş tutmuş görüşləri barədə ictimaiyyətə aradıl məlumatlar verilmişdir. Azərbaycanın dövlət məraqlarının, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təmin olunması ilə bağlı məsələlərin cəmiyyətə həssaslıqla qarşılığı nəzəre alınaraq, bundan sonra da belə görüşlər barədə ictimaiyyətə məlumatlar veriləcekdir.

Bir daha ölkəmizin kütłəvi informasiya vasitələrində və sosial mediada ümumdüvlət mənafelərinə ziyan vuran, həmçinin düşmən dairələri tərəfindən bilərəkdən sosial şəbəkələrə ötürüldüyü istisna olunmayan, Azərbaycanda ictimai rəyi çəşidirək məqsədi güdən əsaslı və dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, belə halların yolverilməzliyini qeyd etməklə yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik.



AXCP sədrinin “tikəsi” korrupsiyalasmış ölkələrdən atılır

AXCP sədrı Əli Kərimlinin zaman-zaman korupsisində manipulyasiyalar edib, özünü siyasi gündəmde saxlamaq cəhdəri onsuq da ictimai rəydə heç bir halda səmimi olaraq qəbul edilməməkdədir. Təkcə birillik AXCP iqtidarı zamanında prezidentə müşavirlik edən Əli Kərimlinin qarşısına, məhz Elçibəy tərəfindən qoyulan korrupsiya, rüşvətxorluq faktlarını xatırlayaraq, bu adamın həmin çirkabdan çıxmadığını indi də əminliklə söyləyə bilsək. Əbəs deyil ki, AXCP sədrı baredə hazırlı dövrə qədər kifayət qədər qanunsuz maliyyə əməliyyatları, bank maxinasiyaları ilə bağlı sübutlar, dəlillər mövcuddur və onların hər biri haqqında ayrı-ayrılıqla yazılıb, ictimaiyyətə təqdim olunub.

Lakin növbəti faktlar da məhz bele bir qənaətə gəlməyə zəmin yaradır ki, Əli Kərimlinin çirkli, qanunsuz maliyyə gəlirləri bilavasitə korrupsiyalasmış xarici təşkilatlardan gəlməkdədir, necə deyərlər, onun hər “tikəsi” Qərbin müxtəlif dairələri tərefindən atılır.

Əli Kərimli unutmamalıdır ki, qanunlar kimliyindən, vəzifəsindən, siyasi baxışından asılı olmayaraq hər kəs üçün bərabərdir.

Beləliklə, cəbhəbaşı Kərimli guya “araşdırımlar” aparmaqla, həm də saxta, əsaslandırılmamış, mənbəyi olmayan rəqəmlərdən istifadə etməklə guya Azərbaycanda baş vermiş korrupsiya hallarından dəm vurur, nağıllar danışır. Halbuki bilavasitə dövlət başçısının xüsusi tapşırığı və nezareti altında artıq korrupsiya və rüşvətxorluğa bulaşmış onurlarla memur məhkəmə qarşısına çıxarılaraq qanunun telebləri əsasında cəzalarını alıblar. Bu proses davam edir və Əli Kərimli unutmamalıdır ki, qanunlar kimliyindən, vəzifəsindən, siyasi baxışından asılı olmayaraq hər kəs üçün bərabərdir.

Misal üçün, bu gün AXCP sədrinin yemləndiyi bir neçə Qərb təşkilatlarının adlarını hallandırıb. Onların özləri kirli əməlləri ilə, sözün eśl mənasında, ad çıxarıblar. Əli Kərimli isə həmin təşkilatlar vasitəsi ilə anti-Azərbaycan xarakterli fəaliyyətini davam etdirir, buna isə dövlətçiliyə qarşı cinayət adını da eləvə etmek olar. Ve məraqlıdır, nəyə görə onun özünün de yaxşı bildiyi həmin əməlləri gizlədir? Niye Avropa ölkələrində baş alıb-geđən korrupsiya faktları baredə danışmir, halbuki həmin əməlləri ifşa edənlər də belli QHT-lərdir?

Məsələn, “Transparency International” təşkilatının bəzi qeydlərində bəlli olur ki:

1. Almaniyada Xristian Demokrat Partiyası BMW şirkətinə nəzarət edən Kvandt ailəsindən müəyyən xidmətlər qarşılığında 690 min avro rüşvət alıb.

2. Berlinde 2006-cı ildən tikilən aeroportun təhvıl verilməsi hər il yubadılır və artıq xərclər 2 milyard avrodan 5,7 milyard avroya qədər yüksəlib.

Yaxud, Əli Kərimlinin “antikorrupsiya” nəgmələrinə qarşı korrupsiya sübutu



3. Almaniyanın Biber şəhərində “Siçanlar üçün köprü”的 inşası zamanı yarım milyon avro silinib.

4. Almaniyada korrupsiyanın dövriyesi illik 250 milyard avroya çatır.

5. İtaliyada Akvila şəhərinin bərpası üçün ayrılmış 8 milyard avro dövlət vəsaiti yeyilib, yoxa çıxıb.

6. İtaliyada baş verən korrupsiya prosesləri nəticəsində dövlət ildə 60 milyard avro itirir.

7. Niderlandda hasil edilən qazın satışından əldə olunan vəsaitlərin yer-

leşdirildiyi xüsusi fondlardan yarım trilyon avro naməlum istiqamətdə xərclenib.

8. Britaniyanın Müdafiə Nazirliyi vaxtı ötmüş mərmilər və tamamilə atılmış olan herbi mallar üçün 6 milyard funt sterlinqə qədər vəsait xərcleyib.

9. Avropa ölkələri korrupsiya və mənimsəmə halları nəticəsində hər il 323 milyard avro vəsait itirirlər.

10. Və nehayət, “demokratiya beiyi” hesab edilən supergüc ABŞ-in ən kasib ştatından senator seçilmək üçün 55 milyon dollar tələb olunur.

Yəqin ki, təkcə 10 fakt bəs edər, halbuki belə faktları dəfələr (!) artırıb, Əli Kərimliyə göstərmək mümkündür. Ancaq bu da ebəsdir, çünki onun qarşısına ne qədər ciddi dəliller qoyulsada, o özünü korluğa və karlığa qoymaçaq. Çünkü sərf etmir. Ona görə sərf etmir ki, Qərbədəki korrupsiya faktları barədə danışarsa, dərhal “çörəyi” kəsilər...

Rövşən RƏSULOV

Təhmasib Novruzov: “Müxalifət ənənəvi hay-küyündən əl çəkmir”



Indiki məqamda xalqı düşünən hər kəs dincliyyin, sakitliyin, stabilliyin qorunmasına maraqlı olmalıdır. Qarabağda hərb meydanında tarixi qələbə qazanmağımıza baxmayaraq, savaş diplomatiya və siyaset meydanında hələ də davam edir. Həm də bu savaş hərb meydanında gedən savaşdan heç de asan deyil. İqtidar, müxalifət olmasından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşının diqqəti buna səfərber edilməli və hər kəs bu savaşda öz töhfəsini verməlidir. Bele olduğu halda kütənləni maddi problemlərin helline yönəltmək cehdinin özü birbaşa düşmən dəyirmanına su tökməkdir. Bunu “Səs” qəzetinə açıqlamasa “Azadlıq Hərəkatçıları” Birliyinin sədr Təhmasib Novruzov bildirir.

Onun sözlerinə görə, böyük zəfərlə başa çatan Vətən müharibəsindən sonra

müxalifətin insanları özlərindən uydurduqları anomal problemlərə hakimiyyətə

qarşı qaldırmaq istəyi heç cür siyasi əxlaqa siğə bilməz: “Siyəsətə məşğul olan

hər kəs yaxşı anlayır ki, ölkəmiz bu gün həm dünyani bürüyen pandemiyanadan,

həm də zorla cəlb edildiyi müharibədən ciddi iqtisadi zərərlə üz-üzədir. Bizlər də

xalq olaraq bunu anlayır və atılan addımların zərurətdən yaranan məcburi addımlar olduğunu fərqliyətiyik. Bunu biz anlayırsaq siyasetçilər nedən anlamaya bilərlər. Anlayırlar. Sadəcə, fürsətcil xisətlərindən əl çəkmir. Yəni müxalifət ənənəvi hay-küyündən əl çəkmir. Düşünürəm ki, indiki həkimiyətin onsuq da yüksək olan reytingi tarixi qələbədən sonra daha da artıb və xalq bu iqtidara indi daha çox inam bəsləyir. Bele olduğu halda, heç bir sosial bazaşı olmayan müxalifətin ciddi bir aksiya keçirə biləcəyinə də kimse inanmır. Problemlər sözü, kütənləri aksiyalarla həll edilmir. Yaxşı olar ki, müxalif siyaset oyunbazları öz fəaliyyətlərində korrektə etsinlər, xalqın içine getsinlər və problemlərin həllində bilavasitə iştirak etməyə cəhd etməkdən vaz keçsinlər. Sonda uduzan, olan-qalan nüfuzunu itirən də özləri olacaq”.

Gülyana

Hafiz Hacıyev: “Araik Arutunyan özüm güllələyəcəyəm”

“D



arix-
mələk
deyil. Mən onsuq da Xankəndinin meri vəzifəsi ilə bağlı məsələ qaldırmışam. Beləlik-lə, əger mən Xandədinə getsəm, Araik Arutunyanı şəxşən özüm güllələyəcəm”. SIA xəber verir ki, bunu Müasir Müsavat Partiyasının (MMP) sədrı Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, belə bir cinayətkarın Azərbaycan ərazisində qalması, Azərbaycanın havasını udub, suyunu içməsi özü de cinayət eməlidir: “Araik Arutunyan hazırda qeyri-qanuni şəkildə özünü Xankəndinin meri hesab edir. Özbaşına orda nə yaradırlar, nə qurular, onu hələ bir Allah bılır...”

Hafiz Hacıyev bildirib ki, bütün dünya Araik Arutunyanın cinayətkar olduğunu bilsər və bu səbəbdən de Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ona qarşı cinayət işi qaldırılıb və axṭarışa verilib.

“Baxmayaraq ki, İnterpol deyir ki, biz Araiki tapa bilmirik, amma gedib onunla görüşürəl”, deyə adıçəkilən qurumu da hədəfə alan MMP sədrı bunu anlaşılmaz adlandırb: “Bu da anlaşılmaz bir vəziyyətdir. Hesab edirəm ki, Araik Arutunyan harda görülsə, güllələnməlidir. Ona görə ki, hər şeydən əvvəl Arutunyan Gəncəyə və Bərdəyə atdığı raketlərlə dinc insanların qanına bais olub”.

Rövşən RƏSULOV

İRONİYA: Ermənilər: “Birləşin və hamılıqla Rusyanın tərkibinə”

B



u gün Ermənistanda keçirilməsi gözlənilən anti-Paşinyan mitinqi ilə bağlı müxtəlif fikirlər gündəmə geləmkədir. SIA xəber verir ki, erməni sosial şəbəkələrində çoxsaylı müzkirələrlə yanaşı, mitinqlə əlaqədar ironik münasibətlər də diqqətdən yoxlanır. Belə ki, onlardan birinde - “Mıslı armalyanı” (ermənin düşüncələri) telegram kənallında sabahkı mitinqlə bağlı, hətta ölkənin keçmiş prezidenti Robert Koçaryanın arvadının da çağırış etdiyi bildirilir.

“Görünür, sabah çox böyük mitinq olacaq. Hətta Koçaryanın arvadı həmin gündə birləşməyə çağırıb. Necə deyərlər, birləşin və hamılıqla Rusiya Federasiyasının tərkibinə”, deyə adıçəkilən kanalda yazılıb.

Məhz bu ironik münasibətdən də aydın nəticə çıxarılmır ki, anti-Paşinyan mitinqini keçirənlər Rusiameyillilərdir və əger onlar həkimiyətə yiyələnsələr, Ermənistən bütünlükələ olan-qalan müstəqiliyini itirək, Rusyanın regionlarından birinə çevriləcək.

Rövşən RƏSULOV

İtaliya portalı Xocalı soyqırımına həsr olunmuş məqalə yayıb

Italiyanın “agenziastampa.net” xəber portalında “Xocalı soyqırımı” sərlövhəli məqalə dərc olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilər ki, Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə dərc edilən yazıda Qarabağ münaqışəsinin tarixi, Ermənistən 1990-ci illərin əvvəllerindən Azərbaycanın Dağılıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törediyi, bu münaqışəyə yalnız 2020-ci il sentyabrın 27-dən başlayan ikinci Qarabağ savaşı ilə son qoyulduğu barədə etrafı məlumat verilib.

Yazında Xocalı soyqırımı şahidlərinin, 1992-ci ilin fevralında kütləvi qətlama məruz qalmış xocalılıların cəsədlərini ləntə alan azərbaycanlı reportyor Çingiz Mustafayevi müşayiət edən rus jurnalist Yuri Romanovun və azərbaycanlı neyrofizioloq Kamal Əlinin erməni vəhşiliyi barədə fikirlərinə yer verilib.

Bildirilər ki, Xocalı soyqırımının təşkilatçılarından biri olan Ermənistən keçmiş prezidenti Serj Sarkisyanın ingilis jurnalist Tomas de Vaala verdiyi müsahibədə şəhərdə töredilənləri etiraf edib. Erməni yazılıçı Markar Melkonyanın isə Xocalı soyqırımının canilərindən biri olan qardaşı Monte Melkonyana həsr etdiyi kitabında erməni əsgərlərinin dinc xocalılıları qətə yetirdiklərini yazıb.

Qeyd edilib ki, dünyadan bir sıra ölkələri bu qətləmi rəsmən soyqırımı kimi tanıayıb, lakin indiyədə dəhşətli cinayətin töredilməsində şəxşən iştirak etmiş Ermənistən keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan, eləcə də digər yüksək vəzifeli zabitlər məhkəməyə cəlb olunmayıblar.



Abortların artması genefondumuza ağır zərbə vurur

**Tibbi texnologyanın
inkışafı və bununla
parallel olaraq dünya-
da hökm sürən mənəvi
degradasiya prosesi son
dövrlərdə yeni bir proble-
min əsasını qoyub. Bəşə-
riyyətin genefondunu məhv
etməyə qadir olan bu prob-
lem süni abortlarla bağlıdır. Ümumdünya Səhiyyə Təş-
kilatının hesabatlarına gö-
rə, abortların sayı getdikcə
artır, xüsusən də qız uşaqlarının.**

Süni abortlar dünyamızı hara aparırlar?

Abort 2 halda baş verə bilər. 1. Tibbi abort. Hamiləliyin qısa vaxtdan sonra özbaşına və süni sürətdə pozulması zamanı. Özbaşına abort keşkin və xronik infeksiyon xəstiliklər, xronik zəherlənmələr, rezus amili və s. nəticəsində baş verə bilər.

2. Süni abort ise döлə və ya hamilə qadının organizmine bilavasitə müdaxile etmək həmилəliyin birlərkən pozulmasıdır. Bu, əslində, bir insanın qəsdən qətlə yetirilməsidir, əlbətə ananın xilas edilməsi halları istisna edilməklə.

Tibbi abortlar nadir hallarda rast gəlinsə də, süni abort son vaxtlar bütün dünyada sürətlə yayılır. Bəzi ölkələrdə qadağan olunsa da, əksər ölkələrin qanunvericiliyi bu fakta görə cinayət məsuliyyət nəzərdə tutmur.

Bu gün dünyada mövcud olan dinlər de abortu qadağan edir. Yalnız doğuşun qadının həyatına təhlükə törədəcəyi və sağlamlığına zərər vuracağı halda bu, mümkün sayılır. Hesablamalarla görə, abortların yalnız 1-2 faizində belə zərurət yaradır.

Tibbi araşdırmalara görə, ana bətnindəki embrionun üzərə döyünləri 18 gündən sonra başlayır, 40 gün sonra baş beyne impulslarının getdiyi müşahidə olunur, 6-7 həftədən sonra müstəqil hərəkətə başlayır. Oğlanlar ana bətnində 3 aydan sonra, qızlar isə 4 aydan sonra hərəkət edirlər.

Ümumiyyətlə, abortun ziyan və günahı barədə istər tibbi ədəbiyatda, istərsə də hər hansı bir dinde nə qədər danışılsa və müzakirə edilsə də dünyanın bir çox yerində qadınlar aborta üstünlük verməyə davam edirlər. Maraqlıdır ki, bununla da onlar hamiləlikdən qorunma üsulları arasında ən çətininə və ən təhlükəsizinə el atmış olurlar. Halbuki, arzuolunmaz hamiləlikdən qorunmaq üçün dövrümüzə lazımi qədər üsullar mövcuddur. Bu barədə yazının sonundan...

Dünyada qorxunc abort statistikası

Bu gün dünyada orta hesabla hər 1000 qadına il ərzində 35 abort düşür. İnkışaf etmiş və inkışaf etməkdə olan ölkələr müqayisə edilsə, ciddi fərqli var. İnkışaf etmiş ölkələrdə bu göstərici hər 1000 qadın üzərə 35, inkışaf etməkdə olan ölkələrdə 15-dir.

Abortların sayına görə ən aşağı göstərici dinin hakim olduğu ölkələrdir. Belə ölkələrdə il ərzində

Hamiləliklərin yalnız yarısı doğuşla başa çatır, digər yarısı isə abortla

1000 qadına 10 abort düşür. Digər ölkələrdə bu göstərici her 1000 qadına 10-80 abort arasında dəyişir. Ümumiyyətlə, orta göstəricilərə əsasən, hər bir qadın ömründə ən azı bir dəfə abort etdirir.

ÜST-ün hesabatlarına görə, hər il dünyada 50 milyondan çox qadın abort olunur. Onların 20 milyonu qeyri-leqlər abortlardır, bu hal qadın ölümü hallarının artmasına yol açır.

Abortların 78 faizi inkışaf etmiş ölkələrin, 22 faizi inkışaf etməkdə olan ölkələrin payına düşür. Hər il aborta baş vuran qadınları qitələr və bölgələr üzrə bölsək, onların 11 faizi Afrikanın, 58 faizi Asiyanın, 9 faizi Latin Amerikasının və Karib dənizi hövzəsinin, 17 faizi Avropanın, 5 faizi digər inkışaf etmiş ölkələrin payına düşər.

olunur. İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələnir, lakin 5-ci və daha sonrakı hamiləliklərdə bu göstərici 83%-ə qalxır. Ailedə olan uşaqların sayı artıraqca abortu həyata keçirən qadınların faizi də çoxalır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilə 37 308 abort qeydə alınıb. Abortlardan 49-u 15-17 yaş qrupuna, 1 406-sı 18-19 yaş, 7 101-i 20-24 yaş, 11 617-si 25-29 yaş, 10 947-si 30-34 yaş, 6 188-i 35 və yuxarı yaşda olan qadınlar arasında qeydə alınıb.

Bəzi məlumatlara görə, son dövrlərdə məktəbyaşlı qızlar arasında abortların sayı keşkin artıb və bu rəsmi statistikaya düşmür. Bu isə, artıq problemin başqa tərif - mənəvi-əxlaqi məsələlərlə bağlıdır.

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın
İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə
“Gender, ailə və demografiya məsələlərinin
işıqlandırılması” istiqaməti
çərçivəsində hazırlanıb*

lərinin azalması da abortların artmasına rəvac verir. Bir çox ailələr də əsasən 3-cü uşağından dünyaya gəlməsi məqbul sayılır.

Diger tərəfdən, Azərbaycan ailələrində belə bir baxış hökm sürür ki, əgər 1-ci övlad qız olubsa, 2-ci si mütləq oğlan olmalıdır. Əger müayinə zamanı dünyaya gələcək 2-ci uşağından qız olacağı məlum olarsa, o halda mütləq eksəriyyət

növbəti hamiləlik üçün bir çox problemlər yaradır. Anaların əvvələlər tez-tez abort etməsi ilə əlaqədar hər il minlərlə uşaq vaxtından qabaq doğular və bu uşaqlar çox zəif və qüsurlu olur.

Heç kime sırr deyil ki, Azərbaycan ailələrində oğlan uşaqlarının xüsusi yeri var. Onun dünyaya gəlişi böyük bir hadisə, sevincdir. İş o yerdə çatıb ki, “qızım oldu” deyən kişilərə dost-tanışları “canın sağ olsun” deyir.

Axi bu (ve bu kimi digər) bədəbəxt və savadsız genclər bilməlidir ki, uşaqın cinsiyyətinin təyini ananın “günah”ı deyil, uşaqın qız və ya oğlan doğulması kişidən asılıdır. Hər halda bunu dünya elmi təsdiqleyir.

Çıxış yolu nədədir?

Arzuolunmaz hamiləlikdən qorunmaq üçün bu gün kifayət qədər istər tibbi, istərsə də təbii təbabət yolu ilə müxtəlif üsullar var. Axi qədimdə abort anlayışı olmayıb. Qadın hamilədirse, körpəsini dünyaya getirməli idi. Əger ailədə daha uşaq istənilmirsə, bunun tədbiri əvvəlcədən görüldür. Cəmi bir dəfə təbii yolla görülən tədbir qadını 5-6 ay hamiləlikdən qoruyur. Misal üçün, əgər qadın 3 qram zəfəran yesə, 7 ay müddətində hamilə qala bilməz. Başqa təbii vasitələr də var ki, istəyenlər tibbi ədəbiyyatdan bunları əldə edə bilərlər.

Ümumiyyətlə, həkimlər hamiləlikdən qorunmaq üçün ən güvənlili üsul kimi uşaqlıqda xələf “spiral”ları məsləhət görürler. Həkimlər “spiral”ları müxtəlif müddətə, yəni qadının öz istəyinə görə müəyyənləşdirir. Əger yaxın 5 il müddətində qadın hamile qalmaq istəmirse, 5 illik “spiral” götürə bilər ki, bu da 50 manata başa gəlir. Amma abortların qiyməti “spiral”a görə ödənilən pulla müqayisə edilə bilmez.

Tibbi dildə “mini abort” deyilən 1-2 aylıq rüseyimin məhv edilməsinə görə həkim-ginekoloq ən azı 100 manat tələb edir. Bu qiymət dölnə böyüklüyü ilə bərabər böyüyür. Bəzi həkimlər pula görə hətta 5 aylıq körpəni də doğrayırlar. Bu xidmətə görə isə 200-300 manat pul tələb edilir. Abortların artmasının ən böyük zərəri genefondumuza dəyir.

Doğulmamış cana qıymaqla və Tanrıının yaratdığını məhv etməklə qazanılan günahın böyükliyündən isə danışmağa dəymez. Fotosunu yazıya əlavə etdiyimiz heykel hər şeyi aydın ifadə edir...

Lale Mehrali



Abortların səviyyəsinin artması ən çox inkışaf etmiş ölkəleri narahat edir. Çünkü abortlara baxmayaq, inkışaf etməkdə olan ölkələr (məsələn, İran, Hindistan, Türkiye, Pakistan) əhalinin artımı saridən problem yoxdur. Ancaq inkışaf etmiş ölkələr (məsələn, Almaniya, Rusiya, Amerika, Fransa və s.) vəziyyət əksinədir, çünki bu ölkələr əhalinin sayının illi-ildən azalması müşahidə olunur.

Azərbaycanda abortlar: statistika nə deyir?

BMT-nin Əhali Fonduñun məlumatlarına görə, Azərbaycanda hamiləliklərin 50 faizə yaxını diri doğuşla başa çatır, digər yarısı isə abortla dayandırılır. Bu həddən artıq yüksək göstəricidir. Tədqiqatda qeyd edilir ki, süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sira nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dördde üç hissəsi abortla neticələnir.

Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən 2-ci doğuşdan sonra nəsil verməni tənzimləmək məqsədilə istifadə Sosial problemlər və ailə gelir-

lidir. Hərçənd, onların müəyyən bir hissəsi zorlama nəticəsində bu yola əl atır. Lakin şüurlu şəkilde bakiräliyin pozulmasına imkan veren yeniyetmə və gənc qızların abortu haqda həkimlər dəfələrlə mətbuatda danişib.

Abortun əsas səbəbləri nədir?

Düzdür, abort əksər hallarda qadının öz istəyi ilə reallaşır. Amma inkar etmək olmaz ki, bu addıma bəzən qadını ailədə də təhrik edirlər. Bu vəziyyət çox vaxt qadının həyat yoldasından gizlədir. Amma bəzən kişinin də belə istəyi olduğu halları faktır. Bir çox qadınlar körpəsini dünyaya getirmək istəyində olsa da, onu zorla həkimə aparırlar.

Azərbaycan qanunvericiliyində aborta məcbur və təhrik etməyə görə 115-ci maddənin 2-ci və 3-cü hissələrinə görə islah-əmək kolumnalarında cəza verilir.

Əksər ölkələrdə abortu gerçəkləşdirməzdən əvvəl qadının yazılı razılığı alınır ki, sonradan heç bir narazılıq yaşanmasın. Amma ölkəmzdə bir çox həkimləri yalnız alacaq pullar maraqlandırır.

Sosial problemlər və ailə gelir-

aborta üstünlük verir. Nəticədə, son illərdə doğulan uşaqların say nisbetində qızların çəkisi xeyli azalıb. Qız uşaqlarına belə münasibet geləcəkdə ölkəni demografiq böhranla qarşılaşdırıbilər.

Abortun hansı fəsadları olur?

Dünyanın bəzi ölkələrində abort qadağan edilib. Azərbaycanda isə, belə qadağə yoxdur. Məsələ burasındadır ki, əgər ölkəmizdə hətta abort qadağan edilərsə belə, qadınlar və onların ailələri buna əhəmiyyət verməyərək ara həkimlərinin-mamaçaların xidmətlərinən ev şəraitində istifadə edəcəklər.

Düzdür ölkəmzdə müayinə zamanı uşaqın cinsinin valideynə deyilmesi qadağan olunub, lakin görünən odur ki bu qadağaya elə dəriyət edilmir. Abortların artması və oğlan uşaqlarının çox doğulması da bunu təsdiq edir.

Abortun vurduğu ziyanlardan biri də gələcəkdə anormal, fiziki və əqli qüsürü olan uşaqların doğulmasıdır. Çünkü abort zamanı uşaqlığın divarı tibbi alətlərlə o qədər zədələnir ki, bu da öz növbəsində

